



“AYƏTƏL-KÜRSÜ”-NÜN TƏSİR VƏ BƏRƏKƏTLƏRİ

**İMAM ZAMANA (Ə) ƏRİZƏ VƏ
MƏKTUB YAZMAQ QAYDASI VƏ
“NADİ-ƏLİ” (Ə) DUASI İLƏ BİRGƏ**

Müəllif: Cabir Rizvani

Tərcümə edən: Mirməhəmməd Əhmədəv

نام کتاب.....	: آثار و برکات آیت الکرسی
مؤلف.....	: جابر رضوانی
مترجم.....	: میر محمد احمد اف
زبان ترجمه	: آذربایجانی
ویراستار.....	: الخان اوغلو
ناشر.....	: فجر قرآن
شمارگان.....	: ۵۰۰۰
نوبت چاپ.....	: دوم
سال نشر:.....	: ۱۳۸۶ بهار
شابک.....	: ۹۶۴-۲۶۰۳-۱۱-x

Kitabın adı...	"Ayətul-kürsü"	nün təsir və bərəkətləri
Müəllif:	Cabir Rizvani	
Mütərcim:	Mirməhəmməd Əhmədov	
Redaktor:	Elxanoğlu	
Naşır:	"Fəcri Quran"	
Tarix:	2007, Bahar	
Tirajx:	5000	
Çap növbəsi:	Ikinci	
ISBN:	964-2603-11-x	

Kitabın çap və sair hüquqları qorunur

Ön söz

Hörmətli oxucular!

Sizə təqdim olunan bu kitabda "Ayətul-kürsü" nün fəzilət və təsirləri haqqında islam peyğəmbəri Həzrət Məhəmmədin (s) və Məsum imamların (ə) tərəfindən nəql olunan hədislər müxtəlif mənbələrdən toplanmışdır. Kitab geniş oxucu kütłəsi üçün nəzərdə tutulmuşdur.

Hər kəs bir vasitə ilə öz Allahına qovuşur. Ümid edirik ki, bu kitab da o vasitələrdən biri olsun, möhtərəm oxucu bu vasitə ilə Allah-Təbarək və Təalanın mərhəmət və məhəbbətinə, lütf və kərəminə, əfv və inayətinə qovuşsun və özü ilə Kərim Allahı arasında möhkəm əlaqə yaratsın. Çünkü Tağıtdan ayrılib Allaha qovuşmaq, həqiqətdə möhkəm bir ipə sarılmaqdır ki, heç bir şey onu qırmağa qadir deyil. Elə ki, bir şəxs İlahi ipə sarılıraq ona iman gətirdi, Allah-təala da onu cəhalət və azğınlıq zülmətindən kənarlaşdıraraq nura (elm, hidayət və haqqı batıldən seçməyə) hidayət edər.

Amma əgər bir şəxs (nəuzu billah) Allahdan başqasına, yəni tağut və şeytanlara üz tutsa, fəlakət və bədbəxtçiliyə yönələr və nurdan üz çəvirib zülmət və bədbəxtçiliyə tərəf gedər. Belə olan halda, Cəhənnəm odunu (rəvayətə görə: əgər bir zərrə Cəhənnəm odu bu dünyaya düşsə, dünyani yandırıb külə çəvirər.) özü üçün əbədi olaraq qazanıb.

Allah-təaladan istəyirik ki, hidayəti azğınlıqdan, haqqı batıldən və nuru zülmətdən seçib tanımaqda bizə yardımçı olsun. Bizə kömək olsun ki, ona layiq ibadət edək. Və bu vasitə ilə zülmətlərdən qurtulub nura qovuşmağa müyəssər olaq.

Amin, ya Rəbbəl-aləmin!

Müqəddəs Qum şəhəri,
Cabir Rizvani

Birinci fəsil

"Ayətul-kürsü"

"Ayətul-kürsü" nün ərəbca oxunuşu:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سَنَةٌ وَلَا نُوْمٌ لَهُ مَا فِي
السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عَنْهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا
بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفُهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مَنْ عَلِمَهُ إِلَّا بِمَا شَاءَ
وَسَعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَوْدُهُ حَفْظُهُمَا وَهُوَ الْعَلِيُّ
الْعَظِيمُ (255) لَا إِكْرَاهَ فِي الدِّينِ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكُفُّرُ
بِالطَّاغُوتِ وَيُؤْمِنُ بِاللَّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَى لَا انْفُسَامَ لَهَا
وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ (256) اللَّهُ وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِجُهُمْ مِنَ الظُّلُمَاتِ
إِلَى النُّورِ وَالَّذِينَ كَفَرُوا أَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُمْ مِنَ النُّورِ إِلَى
الظُّلُمَاتِ أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ (257).¹

"Ayətul-kürsü" nün azərbaycanca oxunuşu

Bismillahir-Rəhmanir-Rəhim

Əllahu la ilahə illa huvəl-həyyul-qəyyum, la
tə`xuzuhu sinətun və la nəvm, ləhu ma fis-səmavati və
ma fil-ərz, mən zəl-ləzi yəsfə`u indəhu illa bi-iznihi,
yə`ləmu ma bəynə əydihim və ma xəlfəhum, və la
yuhitunə bişəy`in min `ilməni illa bima şa-ə, vəsi`ə
kursiyyuhus-səmavati vəl-ərz, və la yə`udu hu
hifzuhuma, və huvəl-Əliyyul-Əzim (255). La ikrahə fid-
din, qəd təbəyyənər-ruşdu minəl-ğəyy, fəmən yəkfur
bit-tağuti və yu`min billahi fəqədis-təmsəkə bil-urvətil-
vusqa, lən-fisamə ləha, vəllahu Səmi`un Əlim (256).
Əllahu vəliyyul-ləzinə amənu yuxricuhum minəz-
zulumati ilən-nur, vəlləzinə kəfəru əvliya`uhumut-

¹ "Bəqərə" surəsi, 255-257-ci ayələr.

tağutu yuxricunəhum minən-nuri iləz-zulumat, ulaikə əshabun-narı hum fiha xalidun(257)¹.

“Ayətul-kürsii”nın tərcüməsi

Bağışlayan və Mehriban Allahın adı ilə!

Allahdan başqa heç bir tanrı yoxdur. (Zati və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (255). Dində məcburiyyət (zoraklıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! (256). Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur (şeytanlardır). Onları

¹ “Bəqərə” surəsi, 255-257-ci ayələr.

(kafirləri) nurdan ayırib zülmətə salarlar. Onlar cəhənnəməlikdirlər və orada əbədi qalacaqlar! (257).¹

Qısa açıqlama

“Ayətul-kürsü” nazil olan zamandan İslam dinində özünəməxsus məqamı ilə fərqlənib. Həmin vaxdan da bu adla məşhur olub. İslam peyğəmbəri (s) və Məsum imamlar (ə) ona xüsusi əhəmiyyət veriblər.

Əllamə Təbatəbai (r) “əl-Mizan” təfsirində bu ayələrin “Ayətul-kürsü” adlandırılmasını belə açıqlayır: “Bu ayələrin “Ayətul-kürsü” adlandırılması İslamin əvvəlindən məşhurdur. Peyğəmbərin (s) öz zamanında da, hətta o həzrətin dilindən də bu adla adlanırdı. Belə ki bu adlandırma o Həzrətdən, imamlardan və səhabələrdən nəql olunan hədislərdə də nəzərə çarpir. Bu adlandırma ayələrə olan ehtiram və diqqət səbəbindəndir”.²

“Ayətul-kürsü”nın əzəməti

Nəzərinizə çatdırduğumuz kimi, bu ayələrin Həzrət Peyğəmbər, imamlar və müsəlmanlar arasında özünəməxsus yer tutması onun əzəmətinə dəlalət edir. Bir gün Əbuzər Allahın Rəsulundan (s) soruşdu: “Ey Allahın Peyğəmbəri (s) Sənə nazil olmuş ən mühüm və ən fəzilətli ayə hansıdır?”

Həzrət Peyğəmbər (s) buyurdu:

¹ “Bəqərə” surəsi, 255-257-ci ayələr.

² “əl-Mizan”, c.2. səh.515.

“Ayətul-kürsü”. Məqam baxımından kürsü yeddi səma ilə müqayisədə, yerin hansısa bir hissəsinə düşmüş halqadan artıq deyil.” Sonra əlavə etdi: “Ərşin kürsüdən üstünlüyü, səhraların həmin halqa düşən yerə olan üstünlüyü kimidir.”¹

Əbu-Hureyrə Rəsulallahdan (s) belə nəql edir:

“Hər bir şeyin üstün bir cəhəti var. “Quran”ın üstün cəhəti isə “Ayətul-kürsü”dür.”²

Əbdullah ibn Məsud Peyğəmbərdən (s) belə rəvayət edir:

“Bu ayə (“Ayətul-kürsü”), Allah təalanın yaratdıqlarının hamısından əzəmətlidir.”³

Peyğəmbərdən (s) soruştular:

“Quran”ın ən yaxşı surəsi hansıdır? Buyurdu:

“Bəqərə surəsi”. Yenə soruştular:

-“Quran”ın ən yaxşı ayəsi hansıdır”? Peyğəmbər (s) buyurdu:

-“Ayətul-kürsü .”⁴

Allah-təaladan arzumuz budur ki, bu ayənin həqiqi mənasını bizim qəlbimizə salsın, onun əzəmətini dərk edək və ayəni layiq olduğu kimi oxuyaq. Təkcə çətinliklərlə qarşılaşdığınız zaman deyil, hətta, rahatlıq və asayış halında da oxuyaq ki, çətinliklərdə bu ayənin təsirini görək.

¹ Həmin mənbə, c.2. səh.514.

² Həmin mənbə, c.2. səh.515.

³ “Minhəcus-sadiqinin xülasəsi”, c.1. səh.156.

⁴ “Misbahu-Kəfəmi”, səh.438.

İkinci fəsil

Peyğəmbərin (s) yatarkən oxuduğu dua

Məhəmməd ibn Mərvan İmam Sadiqdən (ə) belə nəql edir: İmam məndən soruşdu:

-Sənə Peyğəmbərin (s) yatarkən oxuduğu duanı öyrədimmi? Dedim: Bəli öyrədin!

İmam (ə) buyurdu:

-“Ayətul-kürsü”nü oxuyurdu, sonra isə deyirdi:

Ərəbcəsi:

بِسْمِ اللَّهِ أَمْنَتُ بِاللَّهِ وَ كَفَرْتُ بِالظَّاغُوتِ اللَّهُمَّ احْفَظْنِي فِي مَنَامِي وَ فِي يَقْظَتِي

Oxunuşu: “Bismillahi aməntu billahi və kəfərtu bit-tağut, Əllahumməh-fəzni fi mə’namı və fi yəqzəti”.

Tərcüməsi: “Allahın adı ilə, Allaha iman gətirdim, Tağutdan üz çevirdim. İlahi, məni yatdığım və oyaq olduğum zaman qoru.”¹

Yırtıcıdan müdafiə

Abdullah ibn Yəhya Kahili deyir ki, İmam Sadiq (ə) buyurdu:

“Yırtıcı bir heyvan gördükdə onunla üz-üzə “Ayətul-kürsü”nü oxu, sonra belə de:

Ərəbcəsi:

عَزَّمْتُ عَلَيْكَ بِعَزِيمَةِ اللَّهِ وَ عَزِيمَةِ مُحَمَّدٍ (صَلَّى اللَّهُ عَلَيْهِ وَ آلِهِ وَ سَلَّمَ) وَ عَزِيمَةِ سُلَيْمَانَ ابْنِ دَاؤَدَ (عَلَيْهِ تَبَارِكَاتُ اللَّهِ وَ عَلَيْهِ السَّلَامُ) وَ عَزِيمَةِ أَمِيرِ الْمُؤْمِنِينَ عَلَيِّ ابْنِ أَبِي طَالِبٍ (عَلَيْهِ السَّلَامُ) وَ الْأَنْمَةِ الطَّاهِرِيْنَ (عَلَيْهِمُ السَّلَامُ).

¹ “Usuli-Kafi”, c.2. səh.536.

Oxunuşu: “Əzimtu ələykə bi-əzimətillahi və əziməti Muhəmmədin (s) və əziməti Sulaymanəbni Davudə (ə) və əziməti Əmiril-mu`mininə Əliyyibni Əbi-Talibin (ə) vəl-Əimmətit-tahirin (ə) .”

Tərcüməsi: Səndən qorunmaq üçün Allahı, Məhəmmədi (s), Süleyman ibn Davudu (əla nəbiyyina və alihu və ələyhis-səlam), Əmirəl-mö`minin Əli (ə) və Məsum imamları köməyə çağırıram.

Sonra o yırtıcı səndən üz çevirər inşaallah.

Abdullah belə söyləyir:

“O Həzrətin yanından xaric oldum. Bir müddət sonra bir yırtıcının mənə tərəf gəldiyini gördüm. “Əzimə” duasını oxudum. Yırtıcı bizim yoldan kənara çəkildi və ondan bize heç bir zərər-zıyan toxunmadı. Mən ona tərəf baxanda gördüm ki, başını aşağı saldı və quyuğunu iki ayağının arasına qısılıb getdi.”¹

Seyyid ibn Tavus “Dəlailu Nomanı” kitabında nəql edir ki, bu dua təcrübə olunmuş və səhih duadır.²

Təklikdə oxunan dua

İmam Sadiq (ə) buyurub:

“Əgər bir şəxs evdə tək yatsa, “Ayətul-kürsü” nü oxusun və desin:

Ərəbcəsi:

اللَّهُمَّ آئِنْ وَحْشَتِي وَ آمِنْ رُوْعَتِي وَأَعْنَى عَلَىٰ وَحْدَتِي

Oxunuşu: “Əllahummə anis vəhşəti və amin rəv`əti və ə`inni əla vəhdəti”.

¹ “Usuli-kafi”, c.1. səh.572.

² “əl-Əman”, səh.131.

Tərcüməsi: “İlahi mənim nigarəncılığıma munis ol, məni qorxudan amanda saxla və təklikdə kömək ol!”¹

Özünün, ailənin və malının amanda qalması üçün
İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) belə nəql
edir:

“Əgər bir şəxs “Bəqərə” surəsinin əvvəlindən dörd ayə, “Ayətul-kürsü” və ondan sonrakı iki ayəni və sözügedən surənin axırıncı üç ayəsini oxusa, özündə, ailəsində və malında xoşa gəlməz bir hadisə görməz. Şeytan ona yaxınlaşmaz və “Quran”ı unutmaz.”²

Şərh: “Ayətul-kürsü” və ondan sonrakı iki ayə dedikdə “Bəqərə” surəsinin 255, 256 və 257-ci ayələri nəzərdə tutulur. Çünkü bəzi təfsir alımlarının nəzərində “Ayətul-kürsü” dedikdə, təkcə 255-ci ayə nəzərdə tutulur. Amma İmamın məqsədi həmin üç ayədir.

Yatan zaman

İbrahim ibn Məhzəm deyir ki, İmam Musa Kazim (ə) buyurdu:

“Əgər bir şəxs “Ayətəl-kürsü”nü yatarkən oxusa, iflic xəstəliyindən qorxmasın, inşaallah. Və hər kəs onu vacib namazdan sonra oxusa, heç bir zəhərli canlı ona zərər yetirməz.”³

¹ “Kafi”, c.2. səh.573.

² “Təfsiru-əyyaşı”, c.1. səh.25. “Kafi”, c.2. səh.621. “Əlamud-din”, səh.369.

³ “Kafi”, c.1. səh.621.

Qarında olan sarı su üçün

Əsbəğ ibn Nəbatə belə nəql edir ki, Əmirəl-mö'minin Əli (ə) buyurdu:

“And olsun O Allaha ki, Məhəmmədi (s) haqq dinə seçdi və onun Əhli-beytini (ə) izzətli etdi. Camaatın istədikləri bütün qoruyucu vasitələr (yanmaqdan, suda batmaqdan oğrudan, dörd ayaqlının (heyvanın) öz sahibinin yanından qaçmasından, itən şeyin və qaçmış qulun tapılması) hamısı “Quran”da gəlmışdır. Kim istəyərsə, onlar, haqqında məndən soruşsun! Bir kişi qalxıb soruşdu:

“Ey Əmirəl-mö'minin (ə), mənim qarnımda sarı su var. Onun şəfası üçün “Quran”da bir şey varmı?” Həzrət buyurdu:

“Bəli, dirhəm və dinarsız (pulsuz-parasız). “Ayətül-kürsü”nü qarnına yaz, sonra onu yu, suyundan iç və onun yazılışını qarnında saxla ki, Allah-təalanın izni ilə ondan xilas olarsan.”

Kişi imamın buyurduqlarına əməl etdikdən sonra sağaldı.¹

Başqa bir hədisdə belə rəvayət olunur:

Həzrət Rəsulallah (s) İmam Əliyə (ə) belə buyurdu:

“Ya Əli (ə) Əgər bir şəxsin qarnında sarı su olsa, “Ayətül-kürsü”nü yazsa və yuyub suyunu içsə, Allahın izni ilə, o xəstəlikdən şəfa tapar.²

¹ “Kafi”, c.2. səh.624.

² “Də’əvat”, səh.160.

Məkrüh günlərdə səfərə çıxmaq üçün

Həmmad ibn Osman deyir ki, İmam Sadiqdən (ə) soruşdum:

-Məkrüh günlərdən 3-cü gün və ondan başqalarında səfərə çıxmağın ziyanı varmı?

İmam buyurdu:

“Səfərdən qabaq sədəqə ver və yola düşərkən “Ayətul-kürsü” nü oxu.”¹

Hər hərfdə min bərəkət

Həzrət Əli (ə) buyurmuşdur:

-Peyğəmbər (s) həzrətləri məni yanına çağırıb buyurdu:

“Ya Əli (ə), əgər bir xəstəliyə düçar olsan, istigfar et (yəni: “Əstəğfirullahə Rəbbi və ətubu iləyh”-de), mənə salavat de və belə de:

Ərəbcəsi:

سُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ وَلَا إِلَهَ إِلَّا اللَّهُ وَاللَّهُ أَكْبَرُ وَلَا حَوْلَ وَلَا قُوَّةٌ إِلَّا بِاللَّهِ الْعَلِيِّ الْعَظِيمِ

Oxunuşu: Subhanəllahi vəl-həmdü lillah, və la ilahə illəllah, vəllahu əkbər, və la həvlə və la quvvətə illa billahil-Əliyyil-Əzim.

Tərcüməsi: Allah hər bir nöqsandan uzaqdır, həmd və sənalar bütünlükə Ona məxsusdur, Ondan başqa məbud yoxdur, O, Onu vəsf edənlərin vəsfindən böyükdür və uca və əzəmətli Allahdan başqa heç bir (şeydən) qorxu və qüvvə yoxdur.”

¹ “Kafi”, c.4, səh.283.

Sonra “Tovhid” surəsini çoxlu oxu, çünkü bu surə “Quran”ın nurudur və “Ayətul-kürsü”nü oxu ki, onun hər hərfində min bərəkət və min rəhmət var.^{1”}

İtmiş və ya qaçmış şəxsin qaytarılması üçün

İmam Əlidən (ə) belə nəql olunub:

“İtmiş və ya qaçmış şəxsin qaytarılması üçün belə yazın:

Ərabcəsi:

اللَّهُمَّ إِنَّ السَّمَاوَاتِ سَمْأُوكَ وَ الْأَرْضَ أَرْضُوكَ وَ الْبَرَّ بَرُوكَ وَ الْبَحْرَ بَحْرُوكَ
وَمَا بَيْنُهُمَا فِي الدُّنْيَا وَ الْآخِرَةِ لَكَ (اللَّهُمَّ) فَاجْعُلْ الْأَرْضَ بِمَا رَحِبْتُ عَلَىٰ
فَلَانَ ابْنَ فَلَانَ أَضْيِقْ مِنْ مَسْنُوكَ جَمْلَ وَ خُذْ بِسْمَهُ وَ بَصَرَهُ وَ قَبْلَهُ أَوْ
كَطْلَمَاتِ بَحْرِ لَجْيَ يُعْشِيهِ مَوْجٌ مِنْ فُوقَهِ سَحَابَ طَلَمَاتٍ بَعْضُهَا فَوْقَ بَعْضٍ
إِذَا أَخْرَجَ يَدَهُ لَمْ يَكُنْ يَرِيَهَا وَ مَنْ لَمْ يَجْعَلِ اللَّهُ لَهُ نُورًا فَمَا لَهُ مِنْ نُورٍ.

Oxunuşu: Əllahummə innəs-səmaəə səmaukə vəl-ərzə ərzuk, vəl-birrə bərrukə vəl-bəhrə bəhruk, və ma bəynə huma fid-dunya vəl-axirəti lək. (Əllahummə) fəc`əlil-ərzə bima rəhubət əla fulan ibni fulan (fulan ibni fulan kəlməsinin yerinə itmiş şəxsin adını və atasının adını yazmaq lazımdır) əziqə min məski cəməl. Və xuz bi-səmihi və bəsərihi və qəlbih, əv kə-zulumatın fi bəhrin lucciyin yuğşığı məvcun min fəvqihi səhabun zulumatın bə`zuha fəvqə bə`z, iza əxrəcəhu yədəhu ləm yəkəd yəraha, və məl-ləm yəc`əlil-lahu ləhu nurən fəma ləhu min nur.

Tərcüməsi: İlahi! şəhadət verirəm ki, asiman Sənin asimanındır və yer də Sənə məxsusdur. Səhralar da Sənin səhrandır və dənizlər də Sənə məxsusdur.

¹ “Də`əvat”, səh.84.

Onların arasında olan dünya və axırət Səninkidir. İlahi! Filan ibn Filan üçün daralıb onu cənginə almış yer kürəsini genişləndir. Onun (bizə qaytarmaq üçün) qulağını, gözünü və qəlbini möhürlə! Sanki zülmət-qaranlıqda təlatümlü dənizdə, dalğalar bir-birinin üstündən aşarkən və dənizin üzərində qara buludlar bir-birinin üstünü alarkən əlini dənizdən çıxararkən görməyən şəxs kimi edib onu bizə qaytar! (Həqiqətən) Allah kimə nur verməsə, onun heç bir nuru olmaz!

Sonra “Ayətul-kürsü”nü onun ətrafına yaz və onu üç gün havada aslı vəziyyətdə saxla sonra aç. Allahın istəyi ilə o itmiş ya qaçmış şəxs qayıdar.”¹

Hafızənin gücləndirilməsi üçün

“Ayətul-kürsü”nü gündə 21-dəfə oxumağın hafızə və yaddaşın güclənməsində çox böyük təsiri var. “Ayətul-kürsü” dedikdə “Bəqərə” surəsinin üç ayəsi (255-257) nəzərdə tutulur.²

Bəzi hədislərdə gəlib ki, heyvanın boynuna yaxın yerin əti, şirin şeylər, mərci, soyuq çörək yemək və “Ayətul-kürsü” oxumaq hafızəni gücləndirir.³

Şeytanın uzaqlaşması üçün

Həzrət Peygəmbər (s) buyurmuşdur:

¹ “Misbahu Kəfərəmi”, səh.181.

² “Ariflərin nümunəsi”, səh.201.

³ “Misbahu-Kəfərəmi”, səh.200.

“Hər evdə “Ayətul-kürsü” oxunsa, Şeytan otuz gün o evdən uzaqlaşar”. Rəsulallah üzünü İmam Əliyə (ə) tutub buyurdu:

“Ya Əli (ə), bu əzəmətli ayəni öz övladlarına, ailənə və qonşularına öyrət ki, Allah-təala bu ayədən şərafətli ayə göndərməyib.”¹

İki mələyin insana məmur olması

Həzrət Rəsulallah (s) buyurmuşdur:

“Quran-Məcid”də nazil olmuş ən əzəmətli ayə “Ayətul-kürsü”dür. Hər kəs onu oxusa, Allah-təala iki mələyə əmr edər ki, növbəti gündə “Ayətul-kürsü” oxuyana qədər onun yaxşı əməllərini əməl dəftərində yazsınlar və pis işlərini məhv etsinlər.”²

Müsəlman və “Ayətul-kürsü”

Əbi Əmamə Vahili İmam Əlidən (ə) belə rəvayət edir ki, İmam (ə) buyurdu:

“İnanmiram ki, bir şəxs İslamı qəbul edə, müsəlman olaraq doğula və gecənin zülmətindən gündüzün nuruna çıxa, lakin bu ayəni (yəni, “Ayətul-kürsü”nü) oxumaya

(اللهُ لَا إِلَهَ إِلَّا هُوَ... وَ هُوَ الْعَلِيُّ الظَّاهِرُ Soruşdum ki,

Gecənin zülmətindən deməkdə məqsədiniz nədir? İmam (ə) buyurdu:

“Yəni hər gecə”. Sonra əlavə etdi: “Əgər bilsəydiniz ki, bu ayədə nələr var heç vaxt onu tərk etməzdiniz”.

¹ “Minhasus-sadiqinin xülasəsi”, c.1. səh.155.

² Həmin mənbə, c.1. səh.155.

Məhəmməd peyğəmbər (s) buyurub: "Ayətul-kürsü" nü ərşin altındakı xəzinədən mənə əta etdilər, bir halda ki, məndən öncəki Peyğəmbərlərdən (s) heç birinə bu verilməmişdi". Daha sonra İmam buyurdu: "Mən Allahın Rəsulundan (s) bu sözü eşidəndən sonra bir gecədə olsun "Ayətul-kürsü" nü oxumağı tərk etməmişəm."¹

Evdən çıxan zaman

Həzrət Peyğəmbər (s) buyurub:

Kim "Ayətul-kürsü" nü evdən çıxarkən oxusa, Allah-təala onun üçün istigfar və dua etmək üçün 70 min mələk göndərər və əgər evə daxil olarkən oxusa, Allah-təala onu kasib və fəqir etməz!"²

Kərbəlada "Ayətul-kürsü" oxumağın fəziləti

İmam Sadiq (ə) buyurub:

"Hər kəs Şəban ayının 15-ci gecəsi Kərbəlada olsa, yatmadışdan qabaq 1000 dəfə "Tovhid" surəsini oxusa, 1000 dəfə "əstəğfirullah" desə və 1000 dəfə "əlhəmdulillah" desə, sonra yatsa, ayıldandan sonra 4 rəkət (2 dəfə 2 rəkətli) namaz qılsa, belə ki, hər rəkətdə "Həmd" surəsindən sonra 1000 dəfə "Ayətul-kürsü" oxusa Allah-təala iki mələyi məmur edər ki, onu bütün pisliklərdən, bütün Şeytan və sultanların şərrindən qorumaq üçün məmur edər. Onun əməl dəftərinə yaxşı əməllərin yazarlar və pis əməllərini isə yazmazlar Onu

¹"Əl-Mizan", c.2. səh.515. "Nümünə-təfsiri", c.2. səh.191.

² "Minhəsus-sadiqinin xülasəsi", c.1. səh.156.

müşayət etdikləri müddətdə onun üçün istiğfar edərlər.”¹

Hacət yazınlarkən oxunan dua

Həzrət Əli (ə) buyurub:

“Nə vaxt sizlərdən biriniz hacət yazarkən “Ayətul-kürsü”nü və “Bəni-İsrail” (Kəhf) surəsinin axırıncı ayələrini oxusa, hacətinə çatar.”²

Qorxunu dəf etmək üçün

Vəlid ibn Səhih deyir ki, mən İmam Sadıqın (ə) ziyarətinə gedəndə Şəhab ibn Əbdi Rəbbih mənə belə dedi: “İmam Sadıqə (ə) məndən salam deyərsən və ona söyləyərsən ki, mən yatarkən qorxuram!” Mən onun sözlərini İmama çatdırdım. İmam buyurdu:

“Ona deyərsən, yatmaq istəyərkən muəvvizətəyni (“Fələq” və “Nas” surələrini) və “Ayətul-kürsü”nü oxusun. “Ayətul-kürsü” daha yaxşıdır”.

“Fələq” surəsinin ərəbcəsi belədir:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ (1) مِنْ شَرِّ مَا خَلَقَ (2) وَمِنْ شَرِّ
غَاسِقٍ إِذَا وَقَبَ (3) وَمِنْ شَرِّ النَّفَاثَاتِ فِي الْعُقَدِ (4) وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ (5)

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Qul euzu birəbbil-fələq (1). Min şərri ma xələq (2). Və min şərri

¹ “Misbahul-mutəhəssid”, səh.853.

² “Mişkatul-ənvar”, səh.143.

ğasıqin izə vəqəb (3). Və min şərrin-nəffasatın fil-uqəd (4). Və min şərri hasidin izə həsəd (5)

Tərcüməsi: Mərhəmətli, rəhmlı Allahın adı ilə! (Ya Peygəmbər!) De: "Pənah aparıram sübhün Rəbbinə! (1). Yaratdıqlarının (insanların, cılaların, vəhşi heyvanların) şərrindən; (2). Zülmətə bürünməkdə olan gecənin (və ya batan ayın, ziyası sönən ulduzların) şərrindən; (3). (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud cadu edib iplərə düyün vuran) qadınların şərrindən; (4) Və bir də paxillığı tutanda paxılıın şərrindən!" (5).

"Nas" surəsinin isə ərəbcəsi belədir:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
قُنْ أَعُوذُ بِرَبِّ النَّاسِ (1) مَلِكِ النَّاسِ (2) إِلَهِ النَّاسِ (3) مِنْ شَرِّ
الْوَسْوَاسِ الْخَنَّاسِ (4) الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ (5) مِنَ الْجِنَّةِ وَ
النَّاسِ (6)

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Qul əuzu birəbbin-nas (1). Məlikin-nas (2). İləhin-nas (3). Min şərril-vəsvasil-xənnas (4). Əlləzi yuvəsvisu fi sudurin-nas (5). Minəl-cinnəti vən-nas (6).

Tərcüməsi: Mərhəmətli, rəhmlı Allahın adı ilə! . (Ya Peygəmbər!) De: "Pənah aparıram insanların Rəbbinə; (2). İnsanların ixtiyar sahibinə; (3). İnsanların tanrisına; (4). Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərrindən (5). O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, (6). (O

Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]."¹

İbrahim ibn Nəim İmam Sadiqdən (ə) belə nəql edir:
-“Elə ki, qorxduğun bir şey ilə rastlaşdin bu ayəni
oxu:

وَقُلْ رَبِّ أَنْدَلْنِي مُدْخَلْ صَدْقٍ وَأَخْرَجْنِي مُخْرَجْ صَدْقٍ وَاجْعَلْ لِي مِنْ
لَذْنَكَ سُلْطَانًا نَصِيرًا

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Rəbbi
ədxilni mudxələ sidqin və əxricni muxrəcə sidqin vəcəl
li mil-lədunkə sultanən nəsira.²

Tərcüməsi: Mərhəmətli, rəhmlı Allahın adı ilə! Ey
Rəbbim! Məni daxil edəcəyin yerə xoşluqla daxil et,
məni çıxaracağın yerdən xoşluqla çıxart. Öz
dərgahından mənə kömək edə bilən bir dəlil ver!

Əgər sənin qorxun artsa “Ayətul-kürsü”nü oxu.³

Səfərə gedərkən

Səbah Həzzanın dediyinə görə İmam Musa ibn Cəfərdən (ə) bunları eşidir: “Sizlərdən bir kəs səfərə getmək istəyəndə öz evinin qapısı ilə üz-üzə durub, “Fatihə” surəsini oxusun. Sonra üzünü sağ tərəfə çevirib “Fatihə” surəsini oxusun! Daha sonra üzünü sol tərəfə çevirib “Fatihə” surəsini oxusun. Sonra həmin qaydada “Ayətul-kürsü”nü də oxusun və desin:

¹ “Fəlahusəh-sail”, səh.281.

² “İsra” surəsi, ayə-80.

³ “Məhasin”, c.2. səh.67.

اللَّهُمَّ احْفَظْنِي وَاحْفَظْ مَا مَعِي وَسَلِّمْنِي وَسَلِّمْ مَا مَعِي وَبِلْغْنِي وَبِلْغْ مَا مَعِي بِبَلَاغْكَ الْحَسَنَ

Oxunuşu: Əllahumməh-fəzni vəh-fəz ma mə'i və səllimni və səllim ma mə'i və bəlliğni və bəlliğ ma mə'i bi-bəlağikəl-həsən.

Tərcüməsi: İlahi! Məni və mənimlə olanları qoru, məni və mənimlə olanları salamat saxla, məni və mənimlə olanları məqsədə çatdır.

Belə edərsə Allah-təala onu və onunla birgə olan bütün şeyləri hifz edər, salamat saxlayar və məqsədə çatdırırdır”.

Sonra İmam (ə) buyurdu:

“Ey Səbah! sən görməmisənmi bir şəxs özü hifz olur, lakin onunla olanlar hifz olmur, ya özü salamat qalır, lakin onunla olanlar salamat qalmır və ya özü məqsədə çatır, lakin onunla olanlar məqsədə çatmır?”

Ərz etdim ki, bəli, görmüşəm, sənə fəda olum.”¹

Cinləri dəf etmək üçün

Əban ibn Osman deyir:

-Bir kişi İmam Sadiqə (ə) cinlərin onun ailəsinə əzab-əziyyət etməsindən şikayət etdi. İmam (ə) soruşdu:

“Sənin evinin təvanının hündürlüyü nə qədərdir?”
Cavab verdi: “On dirsək”.

İmam buyurdu: “Divarın səkkizinci ilə onuncu dirsəyi arasında “Ayətul-kürsü”nü yaz. Çünkü evin tavanının hündürlüyü səkkiz dirsəkdən artıq olsa, cinlər gəlib o evdə məskunlaşarlar.”

¹ “Kafi”, c.4. səh.283.

Şərhi: Divara yazmaq dedikdə, kağıza yazılmış “Ayətəl-kürsü”nü divardan asmaq nəzərdə tutulur.¹

İsmiƏ'zəm

İmam Sadiq (ə) səhabələrindən birinə buyurdu:
-“Sizə Allah-təalanın ismi-ə'zəmindən (ən əzəmətli adından) agah edimmi?”

Dedilər: “Bəli!” İmam buyurdu: “Həmd” və “Qulhuvəllah” surəsi, “Ayətəl-kürsü” və “İnna Ənzəlnə” “(Qədr) surəsini oxuyun. Sonra qibləyə üz çevirib istədiyiniz duanı eləyin.”²

Yeddi səmanın qapısı açılar

Cabir ibn Əbdullah Ənsari Həzrət Peyğəmbərdən (s) belə rəvayət edir:

“Əgər bir şəxs “Ayətul-kürsü”nü vacib namazlardan sonra oxusa, yeddi səmanın qapısı açılar və Allah-təala ona lütf və rəhmət nəzəri ilə baxmayıncı və onun günahlarını bağışlamayıncı qapılar da bağlanmaz. Hər vaxt “Ayətul-kürsü”nü oxusa, onun savabını müsəlmanların qəbiristanına hədiyyə etsə, Allah-təala məşriq və məğrib əhlindən olmuş hər şəxsin qəbrinə qırx nur salar, onların qəbrini geniş və nurlu edər. Oxuyan şəxsə isə altmış Peyğəmbərin (s) avabını əta edər və hərflərin sayı qədər mələk yaradar ki, Qiymət

¹ “Xisal”, c.2. səh.408, “Kafi”, c.6, səh.326, “Məhasin”, c.2. səh.609.

² “Mihəsud-də'vat”, səh.316, “Misbahu Kəfərəmi”, səh. 308.

günüñə qədər onun tərəfindən Allaha təsbih (Sübhənallah) deyərlər¹.

İmam Sadiqin (ə) evində

Əbi Xədicə belə rəvayət edir ki, İmam Sadiqin (ə) evinin künclərinə və Həzrətin mehrabının (ibadət etdiyi yerin) qibləsinə “Ayətul-kürsü”nün yazıldığını gördüm².

Kasıbçılığın uzaqlaşması və ruzi bolluğu üçün

Hədislərdə nəql olunub ki, hər kəs “Ayətul-kürsü”-nü vacib namazlardan sonra oxusa, kasıbçılıq və fəqirlikdən amanda qalar. Allah-təala öz fəzl və kəramətindən ona çoxlu mal verər və onun ruzisini bol edər.

Həmçinin, hər kəs “Ayətul-kürsü”nü hər səhər-axşam oxusa, oğrunun şərrindən, oddan, mal və avadanlıqlarının yanğıından, ilan, əqrəb və bu kimi şeylərin ziyan-zərərindən amanda qalar, cin və insanlar ona heç bir zərər yetirə bilməzlər.

Əgər yazılmış “Ayətul-kürsü”nü əkin sahəsində basdırılsalar, bəla, oğru və nöqsandan amanda qalar və o məhsula çoxlu bərəkət nazil olar. Əgər “Ayətul-kürsü”nü ticarət yerinin (mağazanın və s.) qapısına vursalar, ticarətin gəliri artar. “Ayətul-kürsü”nü evin qapısına vursalar, heç vaxt o evə oğru daxil olmaz. Kim

¹ “Minhəsus-sadiqinin xülasəsi”, c.1. səh.155.

² “Məhasin”, c.2. səh.609.

“Ayətul-kürsü”nү çox oxusa, özünün Cənnətdəki yerini ölümdən qabaq görər¹.

Hamilə qadın üçün

İmam Sadiq (ə) buyurub:

“Əgər hamilə qadın hamiləliyinin dördüncü ayında üzünü qibləyə tutub, “Ayətul-kürsü”nү oxusa və yavaşça əli ilə böyrünə vurub desə ki:

Ərəbcəsi:

اللَّهُمَّ أَنِّي قَدْ سَمِّيْتُهُ مُحَمَّداً

Oxunuşu: Əllahummə inni qəd səmməytuhu
Məhəmməda

Tərcüməsi: İlahi, mən bu uşağı Məhəmməd adlandırdım. Əgər oğlan uşağı dünyaya gəlsə və o qadın əhdinə vəfa etsə (yəni uşağa Məhəmməd adı qoysa), Allah həmin uşağı saleh övlad edər. Amma Məhəmməd adı qoymasa, Allah təalanın haqqı var ki, uşağı onlardan alsın və ya ata-anası üçün saxlasın².

Yatarkən qorxmamaq üçün

Məhəmməd ibn Müslim deyir ki, İmam Sadiq (ə) mənə belə buyurdu:

“Sağ ciyni üstə yatmaq istəyən şəxs yatmadan qabaq bu duanı oxusun:

Ərəbcəsi:

بِسْمِ اللَّهِ الَّهُمَّ أَنِّي نُفْسِي إِلَيْكَ وَوَجْهُتُ وَجْهِي إِلَيْكَ وَفَوَضْتُ أَمْرِي إِلَيْكَ وَالْجَاثُ ظَهْرِي إِلَيْكَ وَتَوَكَّلْتُ عَلَيْكَ رَهْبَةً مِنْكَ وَرَعْبَةً إِلَيْكَ لَا

¹ “Minhəsus-sadiqinin xülasəsi”, c.1. səh.156.

² “Usuli-Kafi”, c.8, səh.273.

مَلْجَأً وَلَا مَنْجَيٍ مِنْكَ أَلَا إِلَيْكَ آمَنْتُ بِكِتَابِكَ الَّذِي أَنْزَلْتَ وَبِرَسُولِكَ وَالَّذِي أَرْسَلْتَ

Oxunuşu: Bismillahi Əllahummə inni nəfsi iləykə və vəccəhtu vəchi iləykə, və fəvvəztu əmri iləykə, və əlcə`tu zəhri iləykə, və təvəkkəltu ələykə, rəhbətəmminkə, və rəğbətən iləykə, la məlcə`ə və la mənca minkə illa iləykə, aməntu bi-kitabikəl-ləzi ənzəltə, və bi-Rəsulikəl-ləzi ərsəltə.

Tərcüməsi: Allahın adı ilə! İlahi, mən özümü Sənə tapşırdım! Üzümü Sənə cevirdim! İslərimin aqibətini Sənin ixтиyarında qoydum! Sənə sığındım! Sənə təvəkkül etdim! Səndən qorxaraq, Sənə ümidvar olaraq! Səndən (əzab və qəzəbindən) arxalanmaq və nicat tapmaq üçün Səndən (rəhm və lütfündən) başqası yoxdur! Nazil etdiyin kitaba iman gətirdim və göndərdiyin Peyğəmbərə (s) iman gətirdim!

Sonra Həzrət Fatimənin (s) zikrini desin. Yatanda qorxan şəxs yatmaq istədikdə müəvvizəteyni-(“Fələq” və “Nas” surələrini) və “Ayətul-kürsü” nü oxusun¹.

Qəbiristan əhlinə “Ayətul-kürsü” nü oxumaq

Həzrət Peyğəmbər buyurub:

“Əgər bir şəxs “Ayətul-kürsü” nü oxuyub onun savabını qəbiristan əhlinə hədiyyə etsə, Allah-təala “Ayətul-kürsü” nün hər bir hərfindən bir mələk yaradar ki, Qiyamət gününə kimi onun üçün təsbih (sübħənallah) deyərlər².

¹ “Mən la yəhzuruhul-fəqih”, c.1. səh.470.

² “Irşadul-qulub”, c.1. səh.176.

İflic xəstəliyinin qarşısını almaq üçün

İmam Sadiq (ə) buyurmuşdur:

“Kim ki, “Ayətul-kürsü”nü yatmamışdan qabaq oxusa, iflic xəstəliyindən qorxmasın. Allah-təala əlli min mələyi səhərə qədər onu qorumaq üçün məmur edər. Çünkü onda əlli kəlmə və hər kəlmədə əlli bərəkət var. Hər bir şeyin bir üstünlüyü var və “Quran”ın da üstünlüyü “Ayətul-kürsü”dür.

Qüdrətli və şərafətli olmaq üçün

Belə deyirlər ki, qüdrətli və şərafətli olmaq üçün gərək on iki gün nəfsani istəklərə qalib gələrək bu əməlləri yerinə yetirsin:

1. Oruc tutsun.
2. Halal ruzi ilə iftar etsin.
3. Qüsul etsin.
4. Pak paltar geyinsin.
5. Qüsuldan sonra heç kəslə danışmamış iki rəkət namaz qılsın və səccadənin üstündə min dəfə “Ayətul-kürsü”nü oxusun.

Əgər insan bu on iki gündə ixləslı və saf niyyətlə bu əməlləri yerinə yetirsə, əlbəttə, öz istəyinə çatar və hacəti rəva olar¹.

Borcun ödənilməsi və ruzi bolluğu üçün

Kim borcunun ödənilməsi və ruzi bolluğunu istəyirsə, cümə (və ya cümə axşamı günü) oruc tutsun və iki rəkət aşağıdakı qaydada namaz qılsın:

¹ “Minbir xətm”, səh.254.

1. Namazdan qabaq yüz dəfə salavat desin.
2. Namazın niyyətini öz hacətinə uyğun etsin.
3. Hər rəkətdə Fatihədən sonra on bir dəfə “Ayətul-kürsü” və iyirmi beş dəfə Tovhid surəsini oxusun.
4. Namazı qurtarandan sonra qırx bir dəfə “Ya Vəhhab” zikrini desin.

Səy etsin ki, zikirlərin əvvəlindən axırına qədər heç bir söz danışmasın. Namazı qurtarandan sonra isə öz hacətini Allahdan istəsin ki, Allahın istəyi ilə müstəcab olar¹.

Min dünya və min axirət şərrini dəf etmək üçün
 Əmr ibn Miqdən deyir ki, İmam Məhəmməd Baqirdən (ə) belə eşitdim:

“Hər kəs “Ayətul-kürsü”nü bir dəfə oxusa, Allah-təala dünyanın min çətinliyini və axirətin min çətinliyini ondan uzaqlaşdırar ki, dünya əzabının ən asanı fəqirlilik və axirət əzabının ən asanı isə qəbr əzabıdır.”²

Ata (miniyə) minərkən oxunan dua

Əsbəğ ibn Nəbatə deyir:

-İmam Əlinin (ə) yanında dayanmışdım. Ata minmək istəyirdi. İmam başını qaldırdı və təbəssüm etdi. Soruşdum:

-Ey Əmirəl-mö`minin (ə) Başınızı qaldırıb, təbəssüm etməyinizi gördüm. İmam buyurdu:

¹ “Minbir xətm”, səh.265.

² “Əmali-Səduq”, səh.98, “Samiul-Əxbar”, səh.45.

-Bəli, Ey Əsbəğ! Peygəmbərin (s) yanında idim. O, Həzrət atının yanında dayanmışdı. Başını asimana qaldırıb təbəssüm edəndə soruşdum:

-Ya Rəsulallah! başınızı asimana qaldırıb təbəssüm etdiniz? Həzrətə Peygəmbər (s) bir daha təbəssüm etdi və buyurdu:

-Ya Əli (ə) Əgər bir şəxs miniyə minməmiş “Ayətul-kürsü”nü oxuyub sonra bu duani oxusa:

أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُومُ وَاتُّوْبُ إِلَيْهِ، أَللَّهُمَّ اغْفِرْ لِي
ذُنُوبِي إِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ

Oxunuşu: Əstəğfirul-lahəl-ləzi la ilahə illa huval-həyyul-qayyum, və ətubu iləyh, Əllahumməğ-fir li zunubi, innəhu la yəğfiruz-zunuba illa ənt.

Tərcüməsi: Ondan başqa mə`bud olmayan, əbədi və əzəli Allahdan günahlarının bağışlanması istəyirəm və ona tərəf qayıdırám. İlahi, mənim günahlarımı bağışla! Çünkü Səndən başqa günahları bağışlayan yoxdur.

Allah-təala öz mələklərinə deyər:

-“Ey mənim mələklərim! Mənim bəndəm deyir ki, Məndən başqa heç kəs onun günahlarını bağışlaya bilməz, siz şahid olun, mən onun günahlarını bağışladım.”¹

Cəhənnəm odundan xilas olmaq

İmam Musa Kazim (ə) buyurub:

-Öziz ata babamdan eşidilib ki, bir kişi “Fatihə” surəsini oxuyurdu, bu zaman buyurdular:

¹ “Əmali-Səduq”, səh.507

-Allah-təalaya həmd, şükür etdi və savab qazandı".
Sonra eşitdi ki, "Tovhid" surəsini oxuyur, buyurdu:

-İman gətirdi, amanda qaldı. Sonra eşitdi ki, "Qədr" surəsini oxuyur buyurdu:

-Düz dedi və bağışlandı Daha sonra eşitdi ki,
"Ayətul-kürsü"nü" oxuyur dedi:

-Afərin! Bu ayə Cəhənnəmdən xilas olmaq üçün
nazil olub."¹

Bəla və şərlərin dəf olması üçün

İmam Musa Kazım (ə) buyurub:

-"Kim ki, gün batana yaxın dörd rəkət (iki dəfə iki rəkətli) namaz qılsa və hər rəkətdə "Həmd" dən sonra "Atətəl-kürsü"nü oxusa, Allah-təala onun ailəsini, malını, dinini və dünyasını şərr və bələdan qoruyar."²

Göz ağrısı üçün

Həzrəti Əli (ə) buyurmuşdur:

-"Əgər sizlərdən biri gözünün ağrısından şikayət etsə, "Ayətəl-kürsü"nü oxusa, Allahın istəyi ilə xəstəlikdən şəfa tapar və bir daha qarşıya çıxmaz."³

"Quran"ın üstünlüyü

İmam Sadiq (ə) buyurub:

-"Cinlər etiraf edirlər ki, hər bir şeyin bir üstünlüyü var, "Quran"ın da üstünlüyü "Ayətul-kürsü"dir¹.

¹ Həmin mənbə

² "Bələdul-əmin", səh.148

³ "Tuhəful-uqlul", səh.106, "Xisal", c.2. səh. 616

Məqamın ucalması

İmam Sadiq (ə) buyurub:

-“Mən məqamımın artması üçün “Ayətul-kürsü”dən istifadə edirəm.”²

Dəstəmaz alarkən

İmam Baqir (ə) buyurub:

“Əgər bir şəxs “Ayətul-kürsü”nü dəstəmaz alarkən oxusa, Allah-təala ona qırx ilin savabını əta edər, onun üçün qırx məqam artırır və ona qırx huri əta edər.”³

Namazdan sonra oxunarsa

Həzrət Peyğəmbər (s) buyurdu:

“Fatihə”, “Atətəl-kürsü” və “Ali-İmran” surəsinin iki ayəsini (yəni: on səkkiz və iyirmi altinci) oxumaq birbaşa Allaha sığınmaqdır və Allahla onlar arasında heç bir hesab yoxdur.”

“Fatihə” surəsinin arəbcəsi:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

(1) الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ (2) الرَّحْمَنُ الرَّحِيمُ (3) مَلِكُ يَوْمِ الدِّينِ
(4) إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ (5) اهْدِنَا الصَّرَاطَ الْمُسْتَقِيمَ (6) صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرَ المَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ (7)

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Əl-həmdü lillahi Rəbbil-'aləmin. Ər-Rəhmanir-Rəhim. Maliki

¹ “Təsiru-əyyaşı”, c.1. səh.136

² Həmin mənbə, səh.136

³ “Samiul-əxbər”, səh.45

yəvmid-din. İyyakə n`əbudu və iyyakə nəstə'in. İhdinəs-siratəl-mustəqim. Siratəl-ləzinə ən`əmtə `ələyhim ğəyril-məğzubi `ələyhim vələz-zallin.

Mərhəmətli, rəhmli Allahın adı ilə! (1). Həmd (şükür və tərif) olsun Allaha, (və ya Həmd məxsusdur Allaha) - aləmlərin Rəbbinə, (2). (Bu dünyada hamiya) mərhəmətli, (axırətdə isə, ancaq mö`minlərə) rəhmli olana, (3). Haqq-hesab (Qiyamət) gününün sahibinə! (4). Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! (5). Bizi doğru (düz) yola yönəlt! (6). Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düşər olmuşların və (haqdan) azmışların (yoluna) yox! (7).

Ərəbcəsi:

شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُوا الْعِلْمٍ قَاتِلًا بِالْفَسْطِيلِ لَا إِلَهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Şəhidəllahu ənnəhu la ilahə illa huvə vəl-məlaikətu və ulul-ilmi qaiməm-bil-qist. La ilahə illa Huvəl-Əzizul-Həkim¹.

Tərcüməsi: Mərhəmətli, rəhmli Allahın adı ilə! Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqq-ədalətə boyun qoyaraq (haqqa tapınaraq) O qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verirlər.

Ərəbcəsi:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
قُلْ اللَّهُمَّ مَا لَكَ مُلْكُ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنْزَعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ
وَتُعْزِّزُ مَنْ تَشَاءُ وَتُنْذِلُ مَنْ تَشَاءُ بِرِبِّكَ الْخَيْرِ إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

¹ "Ali-İmran" surəsi, ayə-18

Oxunuşu:

Bismillahir-Rəhmanir-Rəhim.

Qulillahummə malikəl-mulk, tu`til-mulkə mən təşa`u və tənziul-mulkə mimmən təşa`, və tu`izzu mən təsha`u və tuzillu mən təsha`, bi yədikəl-xəyr, innəkə əla kulli şəy`in Qədir.

Tərcüməsi: Mərhəmətli, rəhmli Allahın adı ilə! De: "Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər və istədiyin şəxsədən geri alarsan. İstədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadırsən.

Bu ayələr Allah-təalaya deyərlər:

"İlahi,bizi yerə göndər və günahkarları bizi oxumaq üçün müvəffəq et, Allah-təala buyurar:

- "Mənim bəndələrimin hansı sizi hər vacib namazdan sonra oxusa, onu ən uca behişdə daxil edib hər gün ona yetmiş dəfə nəzər edəcəyəm.

(Şərh: Bilməlisən ki, bu ayələri oxuyarkən diqqətli olmalıdır ki, mə`na və məzmununu dərk edəsən. Yoxsa dilə əziyyət verməkdən başqa heç bir faydası yoxdur və bu savablar belə şəxslərə aid deyil. Əgər insan oxuyarkən diqqətli olub mənanı fikirləşsə və onlara əməl etsə, Allah-təala ona uca behiştə əta edər."¹

İşin düzəlməsi üçün

Həzrət Əli (ə) Peyğəmbərdən (s) belə nəql edir:

"Hər kəsin mühüm işi olsa, cümə axşamı o işə başlasın. Evdən çıxmaq istəyərkən "Ali-İmran"

¹ "Samiul-əxbər", səh.45

surəsinin 189-194-cü ayələrini , “Ayətul-kürsü”nü, “Qədr” və “Fatihə” surələrini oxusun. Çünkü, dünya və axırət hacətlərinin rəvası onlardadır.”¹

“Ali-İmrən” surəsinin Ərəbcəsi:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ .

وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ (189) إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاحْتِلَافِ النَّاسِ وَالنَّهَارِ لَآيَاتٍ لِّأُولَئِكَ الْأَلْبَابِ (190) الَّذِينَ يَذْكُرُونَ اللَّهَ قَيْمَامًا وَقُعُودًا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَنْفَكِرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذَا بَاطِلًا سُبْحَانَكَ فَقَاتَ عَذَابَ النَّارِ (191) رَبَّنَا إِنَّكَ مَنْ تُدْخِلُ النَّارَ فَقَدْ أَخْرَيْتَهُ وَمَا لِظَّالِمِينَ مِنْ أَنْصَارٍ (192) رَبَّنَا إِنَّا سَمِعْنَا مُنَادِيًّا يُنَادِي لِلْإِيمَانِ أَنْ آمِنُوا بِرَبِّكُمْ فَإِنَّا رَبَّنَا فَاعْفُرْ لَنَا ذُنُوبَنَا وَكَفِرْ عَنَا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ (193) رَبَّنَا وَأَتَنَا مَا وَعَدْنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لَا تُخْفِي الْمِيعَادَ

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Və lillahi mulkus-səmavati vəl-ərz, vəllahu əla kulli şəy'in qədir (189). İnnə fi xəlqis-səmavati vəl-ərzi vəxtlafil-ləyli vən-nəhari ləayatin liulil-əlbab (190). Əlləzinə yəzkurunəlla hə qiyamən və qu'udən və əla cunubihim, və yətəfəkkərunə fi xəlqis-səmavati vəl-ərz, Rəbbəna ma xələqtə haza batila, Subhanəkə fəqina əzabən-nar (191). Rəbbəna innəkə mən tudxilin-narə fəqəd əxzəytəh, və ma liz-zaliminə min ənsar (192). Rəbbəna innəna səmi`na munadiyən yunadi lil-imani ən aminu bi-Rəbbikum fəamənna, Rəbbəna fəğfir ləna zunubəna və kəffir `ənna səyyiatina və təvəffəna mə`əl-əbrar (193). Rəbbəna və atina ma və`ədtəna `əla rusulikə və la tuxzina yəvməl-qiyaməh, innəkə la tuxliful-miad (194).

¹ “Samiul-əxbər”, səh.45, “Səhifətur-Riza (ə)”, səh.72

Tərcüməsi: Mərhəmətli, rəhmlı Allahın adı ilə! Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir! (189). Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır (190). O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamışan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından (Özün) qoru! (191). Ey Rəbbimiz! Sən Cəhənnəm oduna atdiğın şəxsi, əlbəttə, rüsvay edərsən və zalimlara kömək edən olmaz! (192). Ey Rəbbimiz! Həqiqətən, biz: "Rəbbinizə inanın!" - deyə imana çağırın bir kimsənin (Peyğəmbərin) çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! Indi günahlarımızi bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızi bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al! (193). Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və Qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz vədinə xilaf çıxmazsan!" (194).

"Ayətul-kürsü" nü səcdədə oxumaq

İمام Məhəmməd Baqir (ə) buyurub:

“Əgər bir şəxs “Ayətul-kürsü”nü səcdədə oxusa, Cəhənnəm odunda yanmaz¹.

Var-dövlətin artması üçün

Var-dövlət və sərvətin artması üçün dan yeri sökülməmişdən qabaq, sübh azanına yaxın vaxtda bu keyfiyyətlə iki rəkət namaz qılsın: birinci rəkətdə “Həmd”dən sonra on yeddi dəfə “Kafirun” surəsini, ikinci rəkətdə “Həmd”dən sonra on yeddi dəfə “Tovhid”, hər rəkətin rukusunda on yeddi dəfə (sübhanə rəbbiyəl-əzimi və bihəmdih), hər səcdədə on yeddi dəfə (subhanə rəbbiyəl-ə`la və bihəmdih) və namazı qurtarandan sora on yeddi dəfə “Ayətul-kürsü”nü oxusun. Bu namaz təcrübə olunmuşdur. Belə nəql olunub ki, bu əməl gizli xəzinələrdəndir və naəhllərə öyrədilməsin.²

Günlərlə müxalifət etməyin

İمام Əli (ə) Həzrət Peyğəmbərdən (s) belə nəql edir:

“Günlərlə müxalifət etməyin ki, sizinlə müxalifət edərlər. Hər vaxt sizlərdən kiminsə qanı çoxalsa, istədiyi gün qan aldirsın üç dəfə “Ayətul-kürsü”nü oxusun Allah-təlaya siğınsın (“Ə`uzu billah”-desin) və Peyğəmbər və ali Peyğəmbərə salavat göndərsin.”³

¹ “Samiul-əxbər”, səh.46

² Samiul-əxbər, səh.284

³ “Səfəriyyat”, səh.62

Bütün vacib namazlardan sonra

İmam Əli (ə) ərz edib ki, Həzrət Peyğəmbər (s) mənə belə buyurdu:

“Ya Əli (ə) bütün vacib namazlardan sonra “Ayətul-kürsü”nü oxu. Çünkü onun vasitəsi ilə ancaq peyğəmbər siddiq və şəhidlər hifz olar.”¹

Qan aldırmaq üçün

Məhəmməd ibn Rəbbah belə nəql edir:

Cümə günü İmam Sadıqi (ə) qan aldırarkən gördüm və soruşdum ki, sizə fəda olum, cümə günü qan alırsız? Həzrət buyurdu:

Elə ki, qanın artdı, gecə və ya gündüz olmasına baxma, “Ayətul-kürsü”nü oxu və qan aldır.”²

Bir daha vacib namazlardan sonra

Həzrət Əli (ə) buyurub:

“Hər kəs “Ayətul-kürsü”nü vacib namazlardan sonra oxusa, namazı qəbul, özü isə Allah-təalanın pənahında olar və Allah-təala onu qoruyar.”³

“Ayətul-kürsü”nu yüz dəfə oxumaq

Həzrət Əli (ə) Həzrət Peğəmbərdən (s) bələ nəql edir:

“Ayətul-kürsü”nu yüz dəfə oxuyan şəxs, bütün ömrü boyu Allah-təlaya ibadət edən şəxsə bənzəyər.”⁴

¹ “Dəaimul-islam”, c.1. səh.168, “Qurbul-əsnad”, səh.56

² “Xisal”, c.2. səh.390

³ “Dəəvat”, səh.84

⁴ “Uyunul-əxbərur-Riza (ə)”, c.2. səh.65

Ticarət mallarının qorunması üçün

Allahın Rəsulu (s) buyurub:

“Elə ki istədin ticarət malların qorunsun, “Ayətulkürüsü”nü, “Yasin” surəsinin doqquzuncu ayəsini və bu duanı (duanın axırı “Tövbə” surəsinin 129-cu ayəsidir) oxu, yaz və malların arasına qoy. Belə etsən, Allahın köməyi ilə mallarını qoruya bilərsən və ona heç bir ziyan dəyməz.”

“Yasin” surəsinin doqquzuncu ayəsi:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ .
وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَعْشَيْنَاهُمْ فَهُمْ لَا
يُبَصِّرُونَ

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Və cə’elna min bəyni əydihim səddən və min xəlfihim səddən fə əğşəynahum fəhum la yubsirun.

Tərcüməsi: Mərhəmətlı, rəhmli Allahın adı ilə! Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən əlamətləri) görmürlər. (Kafirlərin qəlb gözü kor edilmiş, bütün iman yolları üzlərinə bağlanmışdır. Onlar zahirən görsələr də, mənən kordurlar).

Dua isə belədir:

لَا ضِيْغَةَ عَلَىٰ مَا حَفَظَ اللَّهُ فَإِنْ تَوَلَّوْا فَقُنْ حَسْبِيَ اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ عَلَيْهِ
تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ

Oxunuşu: La zəy’ətə ‘əla ma həfizəllah! Fəin təvəlləv fəqul həsbiyəllahu la ilahə illa huvə, ələyhi təvəkkəltu, və Huvə Rəbbul-ərşil-əzim.

Allahın qoruduğu şey heç vaxt zay olmaz! (Ya Peyğəmbərim!) Əgər onlar (sənə iman gətirməkdən,

əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: "Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqu və ixtiyar sahibidir!) ."¹

Şeytanları uzaqlaşdırmaq üçün

Ayətullah Kəşmiridən soruştular:

"Şeytanları uzaqlaşdırmaq üçün hansı surə və ayələr faydalıdır"? Buyurdu:

"Ayətul-kürsü" və muəvvizətəyni ("Fələq" və "Nas" surələrini) oxumaq".²

Bütün bəlalardan amanda qalmaq üçün

Həzrət Peyğəmbər (s) buyurmuşdur:

"Gecə bu iki ayəni oxuyan şəxsi Allah-təala sabahkı gecəyə qədər qoruyar:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ .
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سَنَةٌ وَلَا نُوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عَنْهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفُهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مَنْ عَلِمَ إِلَّا بِمَا شَاءَ وَسَعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَا يُؤْوِدُهُ حَفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ (255) لَا إِكْرَاهٌ فِي الدِّينِ قَدْ تَبَيَّنَ الرُّشُدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرُ بِالطَّاغُوتِ وَيُؤْمِنُ بِاللَّهِ فَقَدِ اسْتَنْسَى بِالْعَرْوَةِ الْوُتْقَى لَا انْفَصَامٌ لَهَا وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ (256) اللَّهُ وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِجُهُمْ مِنَ الظُّلْمَاتِ إِلَى النُّورِ وَالَّذِينَ كَفَرُوا أُولَئِكُمْ هُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُمْ مِنَ النُّورِ إِلَى الظُّلْمَاتِ أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Əllahu la ilahə illa huvel-həyyul-qəyyum, la tə'xuzuhu sinətun

¹ "Fiqhur-Riza",c.400

² "Ruh və Reyhan",c.137

və la nəvm, ləhu ma fis-səmavati və ma fil-ərz, mən zəl-ləzi yəşfə`u indəhu illa bi-iznihi, yə`ləmu ma bəynə əydihim və ma xəlfəhum, və la yuhitunə bişəy`in min `ilmihə illa bima şa-ə, vəsi`ə kursiyyuhus-səmavati vəl-ərz, və la yə`uduhu hifzuhuma, və huvəl-Əliyyul-Əzim (255). La ikrahə fid-din, qəd təbəyyənər-ruşdu minəl-ğəyy, fəmən yəkfur bit-tağuti və yu`min billahi fəqədis-təmsəkə bil-urvətil-vusqa, lən-fisamə ləha, vəllahu Səmi`un Əlim (256). Əllahu vəliyyul-ləzinə amənu yuxricuhum minəz-zulumati ilən-nur, vəlləzinə kəfəru əvliya`uhumut-tağutu yuxricunəhum minən-nuri iləz-zumat, ulaikə əshabun-nari hum fiha xalidun(257)

Tərcüməsi: Bağışlayan və Mehriban Allahın adı ilə!

Allahdan başqa heç bir tanrı yoxdur. (Zati və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandırın və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (255). Dində məcburiyyət (zoraklıq) yoxdur. Artıq doğruluq (iman)

azgınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! (256). Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırib zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar! (257).¹

Və “Gafir” surəsinin bir, iki və üçüncü ayələrini oxusun.”²

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
حُمَّ (۱) تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْعَلِيمِ (۲) غَافِرُ الذَّنْبِ وَقَابِلٌ
الْتَّوْبَ شَدِيدُ الْعِقَابِ ذِي الطُّولِ لَا إِلَهَ إِلَّا هُوَ إِلَيْهِ الْمَصِيرُ

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Ha Mim (1). Tənzilul-kitabi minƏllahil-Əzizil-Əlim (2). Gafirz-zənbi və qabilt-təvbi şədidil-iqabi zit-təvl, la ilahə illa huvə və iləyhil- məsir (3).

Tərcüməsi: Mərhəmətli, rəhmlı Allahın adı ilə! Ha, Mim! (1). Kitabın (Qur'anın) nazil edilməsi yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahdandır! (2). Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. Axır dönüş də Onadır! (3).

Peyğəmbərlərlə cihadda iştirak

Peyğəmbər (s) buyurub:

¹ “Bəqərə” surəsi, 255-257-ci ayələr

² “Minhasus-sadiqinin xülasəsi”, c.1. səh.155.

-“Bu əzəmətli ayənin (yəni “Ayətul-kürsü”nü) bir dili var ki, ərşin sütununun yanında Allah-təalaya Subbuḥ, Quddus deyir. Hər şəxs onu bütün namazlardan sonra oxusa Allah-təala onun ruhunu idarə edən olar. Ona elə bir məqam verər ki, sanki Allah yolunda peyğəmbərlərlə (ə) birgə cihad edib və şəhid olub.”¹

“Ayətul-kürsü”nün nazil olması, Şeytanın qəmgin olmasına səbəb oldu

Həzrət İmam Sadiq (ə) İmam Əlidən (ə) belə nəql edir:

“Ayətul-kürsü” nazil olarkən Həzrət Peyğəmbər (s) buyurdu:

“Ərşin xəzinəsindən elə bir ayə nazil oldu ki, hər bir şeydən üstündür. Məşriqdən-məğribə nə qədər büt var idisə, hamısı üzü üstə yixildi”.

Şeytan qorxaraq öz qövmünə dedi:

“Bu gecə mühüm bir hadisə baş verib. Mən gedirəm məşriqdən-məğribə hər yeri axtaracam ki, görün nə baş verib”. Beləcə, Şeytan dünyani qarış-qarış gəzib, Mədinəyə çatdı. Bir şəxs dən soruşdu:

“Dünən gecə nə hadisə baş verib?” Həmin şəxs dedi:

“Həzrət Peyğəmbər (s) bizə xəbər verdi ki, Allahın ərşinin xəzinəsindən olan çox əzəmətli bir ayə nazil olub onun heybətindən bütün bütlər üz üstə düşüb.”

¹ “Minhasus-sadiqinin xülasəsi”, c.1. səh.156.

İblis pərişan halda öz qövmünün yanına qayıdırıb bu xəbəri verdi və onlar hamısı qəmgin oldular.”¹

Elə ki, behiştə daxil oldum

Abdullah ibn Əvf belə deyir:

“Bir gecə yuxuda gördüm ki, Qiymət bərpa olub və hamı bir cərgədə dayanıb. Məni də Ərasat gölünə gətirib, hesaba çəkdilər və behiştə göndərdilər. Elə ki, behiştə daxil oldum, uca və bəzədilmiş qəsrləri mənə verdilər və dedilər:

“Qəsrin qapılarını say”! Mən saydım, əlli qapı idi. Sonra dedilər:

“Evləri say”! Mən yüz əlli beş ev saydım. Mənə dedilər ki, bunların hamısı sənindir. Sevindiyimdən yuxudan ayıldım səhər açılanda Məhəmməd ibn Sirinin (İmam Sadıqın (ə) şagirdi) yanına getdim. O, yuxu yozmaqda kamil məharətə malik idi. Yuxumu ona danışdım. Soruşdu: “Ayətul-kürsü”nü çox oxuyursan”? Dedim ki, bəli, sən hardan bildin”? İbn Sirin dedi:

“Ayətul-kürsü”nün əlli kəlmə və yüz əlli beş hərf olmasından”. Sonra əlavə etdi:

“Ey Abdullah! “Ayətul-kürsü”nü çox oxuyan şəxsin ölümü asan olar.”²

Yuxuda “Ayətul-kürsü”nü oxumaq

İbn Sirin deyir:

¹ “Minhasus-sadiqinin xulasəsi”, c.1. səh.156

² “Minhasus-sadiqinin xulasəsi”, c.1. səh.157.

“Yuxuda “Ayətul-kürsü”nü oxumağı görmək bələlardan amanda qalmağına və işin düzəlməsinə dəlalət edir”.

Kermani bu barədə belə deyir:

“Yuxuda “Ayətul-kürsü”nü oxuyan şəxs, əgər kasıb olsa varlanar, xəstə olsa şəfa tapar, qəm-qüssəli olsa şad olar və qul olsa azad olar”.

İmam Sadiq (ə) belə buyrur:

“Yuxuda “Ayətul-kürsü” oxuduğunu görən bir kəs var-dövlət sahibi olar.”¹

Oğrulardan amanda qalmaq üçün

Hədisdə göstərilir ki, iki nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlib dedilər:

“Ey Allahın Rəsulu! İstəyirik ticarət üçün Şam şəhərinə gedək. Bizə yolda oxumaq üçün bir dua öyrət”.

Həzrət Peyğəmbər (s) buyurdu: “Əgər bir yerdə gecələmək istəsəniz, İsha (xiftən, yastı) namazından sonra, yatağa uzanın və Həzrət Zəhranın (s) zikrini (34 dəfə Allahu-əkbər, 33 dəfə Əlhəmdü-lillah və 33 dəfə Subhənəllah) deyin. Ondan sonra “Ayətul-kürsü”nü oxuyun. Belə etsəniz, sübhə qədər amanda qalarsınız”.

O iki nəfər ticarət üçün səfərə çıxdıqdan sonra, bir dəstə oğru onaların dalına düşdü. Elə ki onlar bir mənzilə çatdılar şam və işa namazını qıldılar sonra isə uzanıb Həzrət-Zəhra zikrini deyib, “Ayətul-kürsü”nü oxuyub yatdılar.

¹ “İbn Sirinin yuxu yozumu kitabı”.

Bu tərəfdən isə oğrular öz qullarını bir xəbər öyrənmək üçün onların gecələdikləri yerə göndərdilər, qullar onların gecələdikləri yerə çatdıqda iki divar gördülər və tacirlərdən əsər-əlamət yox idi. Qayıdır bunu oğrulara xəbər verdilər. Oğrular gəlib qulların dediklərini müşahidə etdilər. Səhər açılanda oğrular həmin yerə gəlib tacirlərdən soruştular: "Dünən gecə siz harada idiniz?" Tacirlər cavab verdilər: "Biz burada gecələmişdik". Oğrular dedilər: "Biz sizin ardınızca bura gəlmişdik. Lakin iki divardan başqa bir şey görmədik. Bu işdən bizi agah edin". Tacirlər dedilər: "Yatarkən Həzrət Peyğəmbərin (s) bizə öyrətdiyi kimi, Həzrət Zəhranın (s.ə) zikrini və "Ayətul-kürsü" nü oxuduq".

Oğrular dedilər ki, gedin, sizə heç bir oğru zərər yetirə bilməz."¹

Çətinlik və müşküllərin asan olması üçün

Mərhüm Əllamə Məclisi "Mən la yəhzuruhul-Fəqih" kitabına yazdığı "Cəvahirul-məknunə" adlı şərh kitabında, Əhli-beytdən belə bir hədis nəql edir:

"Çətinlik və bəlalarda, mühüm və vacib işlərdə on iki dəfə "Ayətul-kürsü" nü oxumaq çox müşkülli aradan qaldırar və dəf edər. Çox işləri asanlaşdırar. Mən bu hədisi dəfələrlə sınayıb, təcrübədən keçirtmişəm və onda nöqsan görməmişəm².

¹ "Hilyətul-müttəqin", səh.311. "Məhasin", c.2. səh.368.

² "Min bir xətm", səh.138.

Borcun ödənilməsi və sultanın zülmünün qarşısını almaq

Şeyx Tusi (r) belə rəvayət edir:

“Bir kişi İmam Sadiqin (ə) hüzuruna yetişib dedi:

“Ey mənim ağam! Borcumum çoxluğundan və mənə zülm edən sultandan sizə şikayət edirəm. İstəyirəm mənə elə bir dua öyrədəsiz ki, onunla əlimə sərvət gəlsin borclarımı ödəyəm və sultanın zülmündən qurtaram.” İmam Sadiq (ə) buyurdu:

“Elə ki gecə oldu bu keyfiyyətlə iki rəkət namaz qıl: Birinci rəkətdə Həmd surəsindən sonra “Ayətül-kürsü”nü, ikinci rəkətdə isə “Həmd”dən sonra “Həşr” surəsinin bu ayələrini oxu:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَرَأَيْتَهُ خَائِشًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللَّهِ
وَتِكَّلَّفَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ (21)
هُوَ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا
هُوَ عَالَمُ الْغَيْبِ وَالشَّهَادَةُ هُوَ الرَّحْمَنُ الرَّحِيمُ (22)
هُوَ الْمَلِكُ الْقَوْسُ السَّلَامُ الْمُؤْمِنُ الْمُهَمِّنُ الْعَزِيزُ الْجَبَارُ الْمُتَكَبِّرُ سُبْحَانُ
اللَّهِ عَمَّا يُشْرِكُونَ (23) هُوَ اللَّهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ لَهُ الْأَسْمَاءُ الْحُسْنَى
يُسَبِّحُ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ.

Oxunuşu: Bismillahir - Rəhmanir - Rəhim. Ləvənzəlnə hazəl-Qu`ranə əla cəbəlil-lərə əytəhu xaşı `əmmutəsəddi `əm-min xəşyətillah, və tilkəl-əmsalu nəzribuha lin-nasi lə`elləhum yətəfəkkərun (21). Huvəllaul-ləzi la ilahə illa huv, Alimul-ğəybi vəşşəhadəh, Huvər-Rəhmanur-Rəhim (22). Huvəllahul-ləzi la ilahə illa Huvəl - Məlikul - Quddusus - Səlamul - Mu`minul - Muhəyminul - Əzizul - Cəbbarul-

Mutəkəbbir, Subhanəllahu əmma yuşrikun (23). Huvəllahul-Xaliqu-Bariul-Musəvvir, ləhul-əsmaul-husna, yusəbbihu ləhu ma fis-səmavati vəl-ərz, və Huvəl-Əzizul-Həkim (24).

Tərcüməsi: Mərhəmətli, rəhmlı Allahın adı ilə! (Ya Peyğəmbər!) Əgər Biz bu “Quran”ı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan əyilib(təzim edərək) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyünd-nəsihətlərindən iibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr. (21). O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün bəndələrinə rəhm edən Rəhman, axirətdə isə yalnız mö`minləri bağışlayan Rəhimdir!) (22). O Özündən başqa heç bir tanrı (mə`bud) olmayan, mülkün (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amənlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müsəriklərin) Ona qosduqlarından (şəriklərdən) ucadır. (23). O, (hər şeyi) yaranan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayı-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu

təqdis edib şə'ninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (24)¹.

“Quran”ı başına qoy və de:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ.
بِحَقِّ هَذَا الْقُرْآنِ وَ بِحَقِّ مَنْ أَرْسَلْنَاهُ بِهِ وَ بِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدْحُوتَهُ فِيهِ وَ
بِحَقِّكَ عَلَيْهِمْ فَلَا أَعْرِفُ بِحَقِّكَ مِنْكَ

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Bi-həqqi həzəl Qur'an, və bi-həqqi mən ərsəltəhu bihi, və bi-həqqi kullu mu'minin mədəhtəhu fihi, və bi-həqqikə ələyhim, fəla əhədə ə'rəfu bi-həqqikə minkə.

Tərcüməsi: Mərhəmətli, rəhmlı Allahın adı ilə! İlahi! Səni bu “Quran”ın haqqına və bu “Quran”ı göndərdiyin Peyğəmbərin haqqına və bu “Quran”da təriflədiyin mö'minlərin haqqına və sənin onlar üzərində olan haqqına and verirəm! Səndən başqasını (hacətimi istəməkdə) tanımırıam!

Sonra on dəfə “Bikə ya Əllah” on dəfə “Bi-Məhəmmədin” on dəfə “Bi-Əliyyin” on dəfə “Bi-Fatimətə” on dəfə “Bil-Həsəni” on dəfə “Bil-Huseyni” on dəfə “Bi-Əliyyi-bnil-Huseyn” on dəfə “Bi-Muhəmməd-ibni-Əliyy” on dəfə “Bi-Cə`fər-ibni-Məhəmməd” on dəfə “Bi-Musa-ibni-Cə`fər”, on dəfə “Bi-Əliyyi-bni-Musa” on dəfə “Bi-Məhəmməd-ibni-Əliyy” on dəfə “Bi-Əliyyi-bni-Məhəmməd” on dəfə “Bil-Həsən-ibni-Əliyy” on dəfə “Bil-Huccəti”

Sonra öz hacətini istə.

¹ “Həşr” surəsi, 21-24-sü ayələr.

“Ravi nəql edir ki, o kişi getdi, bir müddətdən sonra borcu ödənilmiş və sultanın zülmündən xilas olmuş, var-dövləti artmış halda qayıtdı.”¹

Neysan suyu və xəstəliklərin şəfası

Ravi deyir:

Biz oturmuşduq. Allahın Rəsulu (s) bizim yanımıza gəlib salam verdi, biz də onun salamına cavab verdik. O buyurdu:

“Cəbrail mənə öyrətdiyi duanı sizədə öyrədim ki, daha həkimə ehtiyacınız olmasın”. Həzrət Əli (ə) və Salman (r) soruştular: “Bu dua nədir”? Peyğəmbər Əkrəm (s) buyurdu:

“Neysan ayında (Neysan ayı Rum təqvimi ilə Novruz bayramından iyirmi üç gün sonra başlayır və otuz gün davam edir) yağışın suyundan götürüb ona yetmiş dəfə “Həmd” surəsi, yetmiş dəfə “Ayətül-kürsü”, yetmiş dəfə “Tovhid” surəsi, yetmiş dəfə “Fələq” surəsi, yetmiş dəfə “Nas” surəsi və yetmiş dəfə “Kafirun” surəsini oxuyun. Sonra isə bu sudan yeddi gün ardıcıl için.” Həzrət Peyğəmbər (s) yenə buyurdu:

Məni Peyğəmbərliyə seçən Allah-təalaya and olsun ki, Cəbrail belə dedi:

“Hər şəxs bu sudan içsə, Allah-təala onun bədənində olan bütün xəstəlikləri uzaqlaşdırar və ona şəfa verər.”²

¹ “Məfatihul-Sinan”.

² “Fərhətul-qulub”, səh.114.

Yatan zaman “Ayətul-kürsü”nün təsiri

Həzrət Peyğəmbər (s) yatarkən “Ayətul-kürsü”nü oxuyardı və buyurardı:

Cəbrail mənim yanına gəlib dedi:

“Ey Məhəmməd (s)! Cinlərdən olan bir ifrit yuxuda sənə qarşı hiyləgərlik etmək istəyir. Sən də “Ayətul-kürsü”nü oxu.”¹

Doğuşun asan olması üçün

Həzrət Fatimədən (s) rəvayət olunub ki, onun doğum vaxtı yaxınlaşanda Həzrət Peyğəmbər (s) Ümmü Sələmə və Cəhşin qızı Zeynəbə əmr edir ki, xanım Zəhranın (s) yanına getsinlər və onun yanında “Ayətul-kürsü”nü və bu ayəni oxusunlar:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سَتَةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى
عَلَى الْعَرْشِ يُعْشِي الْلَّيْلَ النَّهَارَ يَطْلَبُهُ حَتَّىٰ وَالشَّمْسَ وَالْقَمَرُ وَالنُّجُومُ
مُسَخَّرَاتٍ بِأَمْرِهِ أَلَا لَهُ الْخُلْقُ وَالْأَمْرُ تَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. İnnə Rəbbəkum-ullahul-ləzi xələqəs-səmavati vəl-ərzə fi sittəti əyyam, summəs-təva ələl-ərş, yuğsil-ləylən-nəharə yətlubuhu həsisə, vəş-şəmsə vəl-qəmərə vən-nucumə musəxxəratın biəmrih, əla ləhul-xəlqu vəl-əmr, təbarəkəllahu rəbbul-aləmin².

Tərcüməsi: Mərhəmətli, rəhmlı Allahın adı ilə! Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşि (və onun əhatə etdiyi hər şeyi) yaradıb

¹ “Məkarimul-əxlaq”, c.1. səh.93.

² “Ə’raf” surəsi, ayə-54

hökmü altına alan, (bir-birini) sür`ətlə tə`qib edən, gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəş, ayı və ulduzları əmrinə boyun əymış halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!

Və onu “muəvvizətəyn” (“Fələq” və “Nas” surələri) ilə Allahın pənahına tapşırınlar¹.

Mühüm iş üçün

İmam Əlidən (ə) belə rəvayət olub:

“Hər kimin qarşısına mühüm bir iş çıxsa və onun qarşısında aciz olsa, o işin düzəlməsi niyyəti ilə qüsul etsin və “Ayətul-kürsü”nü sonradan deyiləcək on vəqf üsulu ilə oxusun və “Yəş`fəu indəhu” (يَشْفَعُ عَنْهُ) kəlməsinin iki əyn hərfinin arasında öz hacətini fikrindən keçirtsin. Sonra o iş onun ürəyi istədiyi kimi düzələr və etdiyi duaların hamısı qəbul olar. Amma əgər düşmən onun üçün çətinlik icad etsə, onun məğlub olması niyyəti ilə o xətmi başlasın, neçə gün bacarırsa davam etdirsin və iki mim hərfinin arasında “Yə`ləmu ma bəynə əydihim” (يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ) düşməni fikrindən keçirtsə, düşməni məğlub olar. Belə nəql olunur ki, bu əməl təcrübə olunmuşdur.”

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ (1) الْحَيُّ الْقَيُّومُ (2) لَا تَأْخُذْهُ سَنَةٌ وَلَا نَوْمٌ (3) لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ (4) مَنْ ذَا الَّذِي يَشْفَعُ عَنْهُ إِلَّا بِإِذْنِهِ (5)
يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفُهُمْ (6) وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلَّا بِمَا

¹ “Musnədu-Fatimə (s)”, Məhdi Səfəri, səh.336.

شَاءَ(7) وَسَعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ(8) وَلَا يَوْدُهُ حِفْظُهُمَا (9) وَهُوَ
الْعَلِيُّ الْعَظِيمُ¹

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Əllahu la ilahə illa huv (1). Əl-həyyul-qəyyum (2). La tə'xuzuhu sinətun və la nəvm (3). Ləhu ma fis-səmavati və ma fil-ərz (4). Mən zəl-ləzi yəşfə'u indəhu illa bi-iznihi (5). Yə'ləmu ma bəynə əydihim və ma xəlfəhum (6). Və la yuhitunə bişəy'in min 'ilmihə illa bima şə-ə (7) Vəsi'ə kursiyyuhus-səmavati vəl-ərz (8). Və la yə'uduhu hifzuhuma (9). Və huvəl-Əliyyul-Əzim (10).

Tərcüməsi: Bağışlayan və Mehriban Allahın adı ilə!

Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandırın və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanması xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!

¹ "Daruş şifaye Əhli-beyt (ə)", səh.124.

Yırtıcı və sairdən amanda qalmaq üçün

İمام Həsən (ə) buyurub:

“Hər şəxs “Quran”dan iyirmi ayə oxusa, Allah-təalanın onu bütün zülmkar sultanların, boyun qaçırıyan şeytanların, yol kəsənlərin və ziyan verici yırtıcıların şərrindən qorumasına mən zaminəm.

O iyirmi ayə bunlardan ibarətdir : “Ayətul-kürsü”, üç ayə “Əraf” surəsindən, “Saffat” surəsinin birinci on ayələri, üç ayə “ər-Rəhman” surəsindən və “Həşr” surəsinin axrıcı üç ayələrindən.”¹

Bu hədisdə “Ayətul-kürsü”nın birinci (255) ayəsi nəzərdə tutulur.

“Əraf” surəsinin üç (54-55-56) ayəsinin Ərəbcəsi:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ . إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سَتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ يُعْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَتَّىٰ وَالشَّمْسَ وَالْفَمْرَ وَالنُّجُومَ مُسْخَرَاتٍ بِإِمْرِهِ إِلَّا لَهُ الْخُلُقُ وَالْأَمْرُ تَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ (54) إِذْ عُوا رَبَّكُمْ تَضَرَّعًا وَخُفْيَةً إِنَّهُ لَا يُحِبُّ الْمُعْتَدِينَ (55) وَلَا تُفْسِدُوا فِي الْأَرْضِ بَعْدَ إِصْلَاحَهَا وَادْعُوهُ حَوْفًا وَطَمْعًا إِنَّ رَحْمَتَ اللَّهِ قَرِيبٌ مِّنَ الْمُحْسِنِينَ

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Innə Rəbbəkum-ullahul-ləzi xələqəs-səmavati vəl-ərzə fi sittəti əyyam, summəs-təva ələl-ərş, yuğsil-ləylən-nəharə yətlubuhu həsisə, vəş-şəmsə vəl-qəmərə vən-nucumə musəxxəratın biəmrə, əla ləhul-xəlqu vəl-əmr, təbarəkəllahu rəbbul-aləmin (54). Ud'u Rəbbəkum təzərru'ən və xufyəh, innəhu la yuhibbul-mu'tədin(55). Və la tufsidu fil-ərzi bə'də islahiha vəd'uhu xəvfən və təmə'a, innə rəhmətəllahi qəribun minəl-muhsinin(56).

¹ “Biharul-ənvar”, c.2. səh.271.

Tərcüməsi: Mərhəmətli, rəhmlı Allahın adı ilə! Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşİ (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşİ, ayı və ulduzları əmrinə boyun əymış halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)! (54). Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz! (55). Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidi də dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır! (56).

"Saffat" surəsinin birinci on ayəsinin Ərəbcəsi:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

وَالصَّافَاتِ صَفَا (1) فَاللَّازِجَاتِ رَجْرًا (2) فَالْتَّالِيَاتِ ذَكْرًا (3) إِنَّ
إِلَهُمْ لَوَاحِدٌ (4) رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمُشَارِقِ (5)
إِنَّا زَيَّنَاهُنَا السَّمَاءَ الدُّنْيَا بِزِينَةِ الْكَوَاكِبِ (6) وَحَفَظَاهُنَا مِنْ كُلِّ شَيْطَانٍ مَارِدٍ (7)
لَا يَسْمَعُونَ إِلَى الْمُلَأِ الْأَعْلَى وَيَقْتَلُونَ مِنْ كُلِّ جَانِبٍ (8) دُحُورًا وَلَهُمْ
عَذَابٌ وَاصِبٌ (9) إِلَّا مَنْ حَطَفَ الْخُطْفَةَ فَأَتَبَعَهُ شَهَابٌ ثَاقِبٌ

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Vəs-saffati səffa (1). Fəz-zacirati zəcra (2). Fət-taliyati zikra (3). İnnə ilahəkum ləvahid (4). Rəbbus-səmavati vəl-ərzi və ma bəynəhuma və Rəbbul-məşariq (5). İnna zəyyənnəs-səma'əd-dunya bizinətinil-kəvakib (6). Və həfizən min kulli şəytanim-marid (7). La yəssəmmə'unə iləl-məlilə'la və yuqzəfunə min kulli canib (8). Duhurən və

ləhum əzabun vasib (9). İllə mən xətifəl-xətfətə fə-ətbə`əhu şıhabun saqib (10).

Tərcüməsi: Mərhəmətli, rəhmlı Allahın adı ilə! And olsun (Rəbbinə ibadət üçün səmada) səf-səf duranlara (mələklərə); (1). (Buludları) qovduqca qovanlara (yaxud şeytanların pis əməllərinə mane olanlara, insanlara günah işlər görməyi qadağan edənlərə) (2). Və "Quran" oxuyanlara! (3). Həqiqətən, sizin Allahınız birdir! (4). O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. Məşriqlərin (şərqiñ və qərbiñ - günəşin, ayın və ulduzların doğub batdığı yerlərin) də Rəbbi Odur. (5). Biz (sizə) ən yaxın olan göy üzünü (dünya səmasını) ulduzlarla bəzədik. (Günəş, ay və ulduzlar başqa-başqa göylərdə olduqları halda, siz onların hamisini özünüzlə müqayisədə ən yaxın bir yerdə, sanki başınızın üstündə görürsünüz). (6). (Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq. (7). Onlar ali bəzmə (yuxarı aləmə, mələklər aləminin söhbətlərinə) qulaq asa bilməz və hər tərəfdən (axan ulduzlar vasitəsilə) qovulub atilar. (8). (Səmadan) kənar edilərlər. Onları daimi bir əzab gözləyir! (9). Ancaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri) çırçısdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər şeyi dəlib keçən bir məşəl) tə`qib edər. (10).

*"ər-Rəhman" surəsinin üç (33-34-35-ci) ayəsinin
Ərəbcəsi:*

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

يَا مَعْشَرَ الْجِنِّ وَالْأَنْسِ إِنْ أَسْتَطَعْتُمْ أَنْ تَنْفُذُوا مِنْ أَقْطَارِ السَّمَاوَاتِ وَالْأَرْضِ فَانْفُذُوا لَا تَنْفُذُونَ إِلَّا بِسُلطَانٍ (33) فَبِأَيِّ الْأَاءِ رَبُّكُمَا شَكَدَبَانِ (34) يُرْسَلُ عَلَيْكُمَا شَوَّاظٌ مِّنْ نَارٍ وَنُحَاسٌ فَلَا تَنْتَصِرُانِ (35)

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Ya mə'sərəl-cinni vəl-ins inistətə'tum ən tənfuzu min əqtaris-səmavati vəl-ərzi fənfuzu, la tənfuzunə illa bisultan (33). Fə biəyyi

ala-i Rəbbikuma tukizziban (34). Yursilu ələykum şuvazun min narin və nuhasun fəla təntəsiran (35).

Tərcüməsi: Mərhəmətli, rəhmli Allahın adı ilə! Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafindan (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxin. Siz (oradan) ancaq (qudrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qudrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qudrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!) (33). Belə olduqda Rəbbinizin hansı ne'mətlərini yalan saya bilərsiniz?! (34). (Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovşuz tüstü göndəriləcək (başınıza ərimiş mis, od və duman tökülləcək) və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz. (35).

"Həşr" surəsinin axırıncı üç ayəsinin Ərəbcəsi:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

هُوَ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ عَالَمُ الْغَيْبِ وَالشَّهَادَةُ هُوَ الرَّحْمَنُ الرَّحِيمُ (22) هُوَ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا هُوَ الْمَلِكُ الْقَدُوسُ السَّلَامُ الْمُؤْمِنُ الْمُهَمِّمُ الْعَزِيزُ الْجَبَارُ الْمُتَكَبِّرُ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ (23) هُوَ اللَّهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ لَهُ الْأَسْمَاءُ الْحُسْنَى يُسَبِّحُ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ (24).

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Huvəllaul-ləzı la ilahə illa huv, Alimul-ğeybi vəş-şəhadəh, Huvər-

Rəhmanur-Rəhim (22). Huvəllahul - ləzi la ilahə illa Huvəl - Məlikul - Quddusus - Səlamul - Mu`minul - Muhəyminul- Əzizul- Cəbbarul- Mutəkəbbir, Subhanəllahu əmma yuşrikun (23). Huvəllahul-Xaliqu'l-Bariul-Musəvvir, ləhul-əsmaul-husna, yusəbbihu ləhu ma fis-səmavati vəl-ərz, və Huvəl-Əzizul-Həkim (24).

Tərcüməsi: Mərhəmətli, rəhmlı Allahın adı ilə! O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün bəndələrinə rəhm edən Rəhman, axırətdə isə yalnız möminləri bağışlayan Rəhimdir!) (22). O Özündən başqa heç bir tanrı (məbud) olmayan, mülküň(bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amənlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müsərklərin) Ona qosduqlarından (şərklərdən) ucadır. (23). O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayı-hüsna)ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (24).

Baş ağrısı üçün

Bir kişi İmam Sadıqə (ə) baş ağrısından şikayət etdi.
Həzrət buyurdu:

“Əlini ağriyan yerə qoy “Ayətəl-küsü”nü və “Fatihə” surəsini oxu. Sonra isə de:

Ərəbcəsi:

اللهُ أَكْبَرُ، اللهُ أَكْبَرُ، لَا إِلَهَ إِلَّا اللهُ، وَاللهُ أَكْبَرُ، اللهُ أَجَلٌ وَأَكْبَرُ مَا
أَخَافُ وَأَحْذَرُ، أَعُوذُ بِاللهِ مِنْ عِزْقِ نَعَارٍ وَأَعُوذُ بِاللهِ مِنْ حَرَّ النَّارِ.

Oxunuşu: Əllahu əkbər, Əllahu əkbər, La İlahə İlləlah, Vəllahu Əkbər, Əllahu əcəllu və əkbəru mimma əxafu və əhzər, əuzu billahi min irqin-nəarin və əuzu billahi min hərrin-nar¹.

Tərcüməsi: Allah, Onu vəsf edənlərin vəsfindən çox-çox böyükdür (2 dəfə). Allahdan başqa heç bir mə'bud yoxdur. Allah, Onu vəsf edənlərin vəsfindən çox-çox böyükdür. Allah mənim qorxduğum və xoflandığım hər bir şeydən böyük və əzəmətlidir. Cəhənnəmin susuzluq və nalələrindən və Cəhənnəm odunun alovundan Allaha sığınıram.

Bəd nəzər üçün

Muəmmər ibn Xəllad belə nəql edir: “Xorasan bazarının birində İmam Rıza (ə) ilə birlikdə idim. O Həzrət mənə göstəriş verdi ki, onun üçün ətir alım. ətri alandan sonra İmam təəccübələ ona baxdı və buyurdu: “Ey Muəmmər, doğrudan da bəd nəzər haqdır. Buna görə “Həmd”, “Tovhid” və muəvvizətəyn (“Fələq” və “Nas”) surələrini və “Ayətul-kürsü”nü bir kağıza yazıb ağızı bağlı kuzədə və ya şüşədə saxla.”²

¹ “Daruş-şifaye Əhli-Beyt (ə), səh.184.

² “Daruş-şifaye Əhli-Beyt (ə)”, səh.264.

Təzə paltar geyinmək üçün

İmam Əli ibn Musər-Riza (ə) təzə paltar alarkən, paltarı sağ tərəfinə qoyub bir qab su istəyirdi, sonra on dəfə “Tovhid” surəsini, on dəfə “Ayətul-kürsü”nü və on dəfə “Kafirun” surəsini o suya oxuyurdu və o suyu paltara səpirdi və buyururdu:

“Hər kəs belə etsə o paltarın bir ipi qalana qədər rahatçılıqda olar.”¹

Ölümдən başqa heç nə behiştə daxil olmağa mane olmaz

Həzrət Əli (ə) buyurmuşdur:

“Peyğəmbərdən (s) minbərdə moizə edərkən eşitdim ki, buyurdu:

Hər kəs “Ayətul-kürsü”nü bütün vacib namazlardan sonra oxusa, onun behiştə daxil olmasına ölümдən başqa heç nə mane olmaz. Bu işdə siddiq və abidlərdən başqa heç kəs davamlı olmaz”².

“Hər kəs “Ayətul-kürsü”nü yatan vaxt oxusa, Allah onu, qonşularını və ətrafindakıları öz amanında saxlayar.”³

Uzun müddətli qızdırma üçün

Həmmad ibn Osman belə nəql edir ki, bir şəxs İmam Sadıqə (ə) uzun müddətli qızdırmadan şikayət etdi. Həzrət buyurdu:

¹ “Daruş-şifaye Əhli-Beyt (ə)”, səh.266.

² “Məkarimul-əxlaq”, c.2. səh.43.

³ “Samiul əxbər”, səh.45.

“Ayətul-kürsü”nü bir qaba yaz və onu su ilə yuyub iç.”¹

İsmi-Ə`zəm

Seyid Əlixan Şirazi (r) “Kəlimut-təyyib” kitabında nəql eidr ki, Allah-təalanın ismi-ə`zəmi odur ki, onun əvvəli “Əlif” hərfi, axırı isə “huvə” kəlməsi olsun, hərflərin nöqtəsi olmasın və hərəkə qoyulub-qoyulmamasından asılı olmayaraq, oxunuşunda təfavüt olmasın. Belə ayələr “Quran”ın beş surəsində və beş ayəsində nəzərə çarpır. O surələr “Bəqərə”, “Ali-İmran”, “Nisa”, “Taha” və “Təğabun” surələrindən ibarətdir. Şeyx Məğribi deyib ki, kim bu beş əzəmətli ayəni hər gecə bir dəfə və hər gün on bir dəfə oxusa, tezliklə onun bütün böyük və kiçik çətinlikləri asanlaşar, inşaallah. O beş ayə bunlardır:

1- ci ayənin ərəbcəsi:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذْهُ سَنَةٌ وَلَا نُوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَسْقُطُ عَنْهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفُهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مَنْ عَلِمَهُ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَوْمَ دُهُوكُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Əllahu la ilahə illa huvə, əl-həyyul-qəyyum, la tə`xuzuhu sinətun və la nəvm, ləhu ma fis-səmavati və ma fil-ərz, mən zəlləzi yəsfə`u indəhu illa bi-iznihi, yə`ləmu ma bəynə əydihim və ma xəlfəhum, və la yuhitunə bişəy`in min `ilmihə illa bima şa-ə, vəsi`ə kursiyyuhus-səmavati vəl-

¹ “Məkarimul-əxlaq”, c.2. səh.195.

ərz, və la yə'uduhu hifzuhuma, və huvəl-Əliyyul-Əzim.

Tərcüməsi: Mərhəmətli, rəhmli Allahın adı ilə! Allah, Ondan başqa Tanrı yoxdur. Əbədi və əzəlidir O nə mürgülər, nə də dərin yuxuya dalarş. Göylərdə və yer üzündə hər nə var, onundur. Kim onun izni olmadan, onun yanında şəfaət edər? Önлərində və arxalarında olanı bilər və onun elminə, öz istədiyi şeydən başqa, əhatə edə bilməzlər. Onun kürsüsü (elmi) göyləri və yeri ehtiva edir. O ali rütbəli və çox böyükdür¹.

2-ci ayənin ərəbcəsi:
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ (2) نَزَّلَ عَلَيْكَ الْكِتَابُ بِالْحَقِّ مُصَدِّقًا لِمَا
بَيْنَ يَدَيْهِ وَأَنْزَلَ النُّورَةَ وَالْإِنْجِيلَ (3) مِنْ قَبْلِ هُدًى لِلنَّاسِ وَأَنْزَلَ الْفُرْقَانَ

Oxunuşu: Əllahu la ilahə illa huvə, əl-həyyul-qəyyum (2). Nəzzələ ələykəl-kitabə bil-həqqi musəddiqəl-lima bəynə yədəyh, və ənzələt-təvratə vəl-incil (3). Min qəblu hudəl-linnasi və ənzələl-furqan (4)².

Tərcüməsi: Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur. (2). Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı (Quranı) haqq olaraq O nazil etdi. “Tövrat”ı da, “İncil”i də O endirdi. (3). Daha öncə insanları hidayət etmək üçün, “Furqan”ı da O nazil etdi. (4).

3-cü ayənin ərəbcəsi:
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَيَجْعَلُكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لَا رَبِّ فِيهِ وَمَنْ أَصْدَقُ مِنَ
اللَّهِ حَدِيثًا

¹ “Bəqərə” surəsi, ayə-255.

² “Ali-İmran” surəsi, ayə-2.4.

Oxunuşu: Əllahu lu ilahə illa huvə, ləyəcmə`ennəkum ila yəvmil-qiyaməti la rəybə fih, və mən əsdəqu minəllahi hədisə¹.

Tərcüməsi: Allahdan başqa heç bir tanrı yoxdur. Olacağına şübhə edilməyən Qiyamət günü hamınızı (bir yerə), əlbəttə, O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!

4-cü ayənin ərəbcəsi:

اللهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ

Oxunuşu: Əllahu la ilahə illa huvə, ləhul-əsmaul-husna².

Tərcüməsi: Allahdan başqa heç bir tanrı yoxdur. Ən gözəl adlar (əsmaul-husna) yalnız Ona məxsusdur!

5-ci ayənin ərəbcəsi:

اللهُ لَا إِلَهَ إِلَّا هُوَ وَعَلَى اللَّهِ فَلَيَتَوَكَّلُ الْمُؤْمِنُونَ

Oxunuşu: Əllahu la ilahə illa huvə, və ələllahi fəl-yətəvəkkəlil-mu`minun.³

Tərcüməsi: Allahdan başqa heç bir tanrı (məbud) yoxdur. Buna görə də mö`minlər, ancaq Allaha təvəkkül etsinlər!⁴

Şəri hacətlər üçün

Mərhum Əllamə Məhəmməd Baqir Məclisi (r) yazmışdır:

¹ "Nisa" surəsi, ayə-87.

² "Taha" surəsi, ayə-8.

³ "Təğabun" surəsi, ayə-13.

⁴ "Məfatihul-sinan", 1-ci hissə, 7-ci fəsl.

“Təcrübə olunub ki, şər’i hacətlərin rəva olması üçün ayın əvvəlindən başlayaraq Zöhr namazından sonra (vaxtin əvvəlində) salavat desin və hər gün bu ardıcılıqla “Ayətul-kürsü” oxusun. Birinci gün bir dəfə, ikinci gün iki dəfə. otuzuncu gün otuz dəfə (Birinci gün qüsul alsın, daha yaxşı olar ki, hər gün qüsul alsın.”

Qeyd: Ayın əvvəli dedikdə hicri-qəməri təqvimini nəzərdə tutulur.¹

Uşağın salamat olması üçün

Övladın bəlalardan qorunub salamat qalması üçün “Ayətul-kürsü”nü qırx dəfə “Əliyyul-Əzim”ə qədər oxumaq və yazıb uşağa bağlamaq lazımdır ki, inşaallah bəlalardan amanda qalsın².

Mühüm hacətlər üçün

Hər şəxsin mühüm hacəti olsa yeddi gün oruc tutsun və bu keyfiyyətlə iki rəkət namaz qilsin:

Birinci rəkətdə “Həmd” surəsindən sonra üç dəfə mübarək “ət-Tariq” surəsini və ikinci rəkətdə Həmddən sonra on dəfə “Tovhid” surəsini oxusun. Namazın salamından sonra səcdəyə gedib yeddi dəfə desin:

Ərəbcəsi:

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلَائِكَةِ وَ الرُّوحُ

Oxunuşu: Subbuhan Quddus. Rəbbul məlaikətu vər-ruh.

¹ “Min bir xətm”, səh.130.

² Həmin mənbə, səh.131.

Tərcüməsi: Mənim Allahım Pak və Münəzzəhdır, çox Müqəddəsdir, mələklər və ruhun Rəbbidir.

Sonra başını səcdədən qaldırıb 91 dəfə “Ayətul-kürsü” nü oxusun (əgər onun hacəti şər'i olsa, hacətinin rəva olmaması qeyri-mümkündür).¹

Cabir ibn Abdullah Ənsari belə nəql edir:

Həzrət Peyğəmbər (s) buyurdu:

-“Hər kəs cümə günü dörd rəkət (iki dəfə iki rəkətli) namaz qılsa və hər rəkətdə “Həmd” surəsindən sonra “Tovhid” surəsini və “Ayətul-kürsü” nü əlli dəfə oxusa, Allah-təala qiyamətdə ona iki qanad verəcək ki, o qanadlarla istədiyi kimi Sirat körpüsünün üstündən uçub behiştə gedər.”²

Hafızənin gücləndirilməsi üçün

Şeyx Tusi (r) “Adabul-mutəəllimin” kitabının on birinci fəsilində belə buyurur:

“Az yemək, xuzu-xuşu ilə gecə namazı qılmaq və “Quran” oxumaq hafızəni gücləndirən vasitələrin başlıcalarındandır və belə deyirlər ki, hafızəni gücləndirməkdə “Quran” oxumaqdan yaxşı əməl yoxdur. “Ayətul-kürsü” nü oxumaq daha yaxşıdır.”³

Ən əzəmətli əməl

İmam Sadiq (ə) buyurmuşdur:

¹ Həmin mənbə, səh.131.

² “Biharul-ənvar”, c.73, səh.367.

³ “Biharul-ənvar”, c.73, səh.320

"Kim müstəhəb namazlardan sonra "Tovhid", "Qədr" və "Ayətul-kürsü" nü oxusa, Allah-Təala onu insanların ən əməli-salehi kimi mükafatlandırır və daha çox əcr əta edər.¹ "Ayətul-kürsü" nü oxuyana peyğəmbərlər və mələklər dua edər."

Həzrət Peyğəmbər (s) buyurub:

"Ayətul-kürsü" yaşıl zümrüddən olan lövhədə xüsusi qələm ilə yazılmışdır. Allaha and olsun elə bir cümlə günü yoxdur ki, o lövhə İsrafil mələyin alını titrətməsin. İsrafil mələyin alını titrəyəndə belə təsbih deyər:

**سُبْحَانَ مَنْ لَا يَنْبَغِي التَّسْبِيحُ إِلَّا لَهُ وَلَا الْعِبَادَةُ وَالْخُضُوعُ إِلَّا لَوْجُوهِهِ
ذِكْرُ اللَّهِ الْقَدِيرِ الْوَاحِدِ الْعَزِيزِ.**

Oxunuşu: Subhanəkə məl-la yənbəğit-təsbihə illa huvə, və ləl-ibadətə vəl- xuzu`ə illa livəchih, zəlikəllahul- Qədirul-Vahidul-Əziz.

Tərcüməsi: Pak və münəzzəh Odur ki, təsbih olunmaq ondan başqasına yaraşmır. İbadət və (ibadətdə) təvazö yalnız onun üçündür. Budur qüdrətli, tək və əziz olan Allah!

İsrafil təsbih dedikdən sonra, göyün bütün mələkləri təsbih və təhlil (La ilahə illəllah) deyərlər. Yer və göy əhli onların təsbihini eşidərkən təqdis ("Quddus" zikri) deyərlər. Belə olan halda, bütün müqərrəb mələklər və mürsəl peyğəmbərlər (ə) "Ayətul-kürsü" nü oxuyana dua edərlər.²

¹ "Biharul-ənvar", c.82. səh.36.

² "Biharul-ənvar", c.86, səh.355.

"Ayətul-kürsü" nü oxuyan şəxs üçün mələklər dua edər

Abdullah ibn Həsən deyir ki, anam İmam Hüseynin (ə) qızı Fatimə buyurdu: "Yuxuda Allahın Rəsulunu (s) gördüm. Mənə belə buyurdu: "Qızım! "Ayətul-kürsü" nü oxumaqdan əməlinə heç bir ziyan dəyməz. Mənim ailə üzvlərimdən hər şəxs onu oxusa, bütün yer və göylərdə olan mələklər yeri və göyü təsbih, təhlil, təqdis və təmcid ("Ya məcid" zikri) zikirləri ilə pak və nurlu edərlər. Sonra mələklər "Ayətul-kürsü" nü oxuyan şəxs üçün dua edərlər. Allah-təala da onu oxuyanın bütün günahlarını bağışlayar və onun xətalarını əfv edər."¹

Zöhr azanından qabaq oxumaq

İmam Sadiq (ə) buyurdu:

"İmam Səccad (ə) and içirdi ki, kim bu ayələri zöhr azanından qabaq yetmiş dəfə oxusa, Allah-təala onun keçmiş və gələcək günahlarını bağışlayar. Əgər o il dünyasını dəyişsə, sorğu-sualsız bağışlanar." Ayələr bunlardan ibarətdir:²

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نُوْمٌ لَهُ مَا فِي
السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ . (بقرə 255) وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ التَّرَى (طه
6) عَالَمُ الْعَيْبِ فَلَا يُظْهِرُ عَلَى عَيْهِ أَحَدًا (جن 26) مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْهُ
إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا
بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يُوْدُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ

¹ "Biharul-ənvar", c.86, səh.355.

² "Biharul-ənvar", c.86, səh.356

الْعَظِيمُ (بقره 255) لَا إِكْرَاهٌ فِي الدِّينِ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرُ
بِالظَّاغُوتِ وَيُؤْمِنُ بِاللَّهِ فَقَدْ اسْتَمْسَكَ بِالْغُرْوَةِ الْوُثْقَى لَا انْفَصَامَ لَهَا وَاللَّهُ
سَمِيعٌ عَلِيمٌ (256) اللَّهُ وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِجُهُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ
وَالَّذِينَ كَفَرُوا أَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُمْ مِنَ النُّورِ إِلَى الظُّلُمَاتِ
أَوْلَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ). (257)

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Əllahu la ilahə illa huvel-həyyul-qəyyum, la tə`xuzuhu sinətun və la nəvm, ləhu ma fis-səmavati və ma fil-ərz (“Bəqərə” surəsi, ayə-255), və ma bəynəhuma və ma təhtəs-səra (“Taha” surəsi, ayə-6), Alimul-ğəybi fəla yuzhiru əla ğəybəhi əhəda (“Cin” surəsi, ayə-26), mən zəl-ləzi yəşfə `u indəhu illa bi-iznihi, yə`ləmu ma bəynə əydihim və ma xəlfəhum, və la yuhitunə bişəy `in min `ilməhi illa bima şa-ə, vəsi`ə kursiyyuhus-səmavati vəl-ərz, və la yə`uduhu hifzuhuma, və huvel-Əliyyul-Əzim (Bəqərə surəsi, ayə 255). La ikrahə fid-din, qəd təbəyyənər-ruşdu minəl-ğəyy, fəmən yəkfur bit-tağuti və yu`min billahi fəqədis-təmsəkə bil-urvətil-vusqa, lən-fisamə ləha, vəllahu Səmi`un Əlim (Bəqərə surəsi, ayə 256). Əllahu vəliyyul-ləzinə amənu yuxricuhum minəz-zulumati ilən-nur, vəlləzinə kəfəru əvliya`uhumut-tağutu yuxricunəhüm minən-nuri iləz-zulumat, ulaikə əshabun-nari hum fiha xalidun (Bəqərə surəsi, ayə 257).

Tərcüməsi: Mərhəmətli, rəhmli Allahın adı ilə! Allah, ondan başqa Tanrı yoxdur. Əbədi və Əzəlidir. O nə mürgülər, nə də dərin yuxuya dalar Göylərdə və yer üzündə hər nə var, onundur (Bəqərə surəsi, ayə-255). və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur (Taha surəsi, ayə-6), Qeybi bilən ancaq Odur

və Öz qeybini heç kəsə əyan etməz; (Cin surəsi, ayə-26), Kim onun izni olmadan, onun yanında şəfaət edər? Önlərində və arxalarında olanı bilər və onun elminə, öz istədiyi şeydən başqa, əhatə edə bilməzlər. Onun kürsüsü (elmi) göyləri və yeri ehtiva edir. O ali rütbəli və çox böyükdür (Bəqərə surəsi, ayə-255). Dində heç bir məcburiyyət yoxdur. Hidayət, sapqınlıqdan aydın şəkildə ayrılmışdır. Beləcə kim tağutu danıb, Allaha iman gətirsə, elə bir möhkəm ipdən yapışmışdır ki, qırılması mümkün deyildir. Allah eşidən və biləndir (Bəqərə surəsi, ayə-256). Allah mö'minlərin mövlasıdır. Onları qaranlıqdan aydınlığa çıxarar. Lakin kafir olanların mövlesi tağutdur ki, onları aydınlıqdan qaranlıqlara aparır. Bunlar od əhlidir və həmişəlik (cəhənnəmdə) qalacaqlar (Bəqərə surəsi, ayə-257).

Onu oxuyan Peyğəmbərlə (s) bir cərgədə olar

İمام Həsən Əsgəri (ə) buyurub:

“Atamın kitabında oxudum ki, kim şənbə günü dörd rəkət (iki dəfə iki rəkətli) namaz qılsa və hər rəkətdə “Həmd” və “Tovhid” surələrini və “Ayətul-kürsü”నü oxusa, Allah-təala onun adını peyğəmbərlər, siddiqlər (doğruçular), şəhidlər və salehlərin adı ilə bir cərgədə yazar. Onlar nə yaxşı yoldaşdırlar.”¹

Onu oxuyan şəxs amanda qalar

İslamın əziz Peyğəmbəri (s) buyurub:

¹ “Biharul-ənvar”, c.87, səh.278.

“Hər kəs sübh vaxtı “Ğafir” surəsinin birdən üçə qədər olan ayələrini və “Ayətul-kürsü”nü oxusa, axşama qədər amanda olar və kim bunların ikisini axşam oxusa sübhə qədər amanda qalar”.

“Ğafir” surəsinin birdən üçə qədər olan ayələrinin ərəbcəsi belədir:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
حُمَّ (١) تَبَرِّيءُ الْكِتَابَ مِنَ اللَّهِ الْعَزِيزِ الْعَلِيمِ (٢) غَافِرُ الذَّنْبِ وَقَابِلُ
النَّوْبِ شَدِيدُ الْعِقَابِ ذِي الطُّولِ لَا إِلَهَ إِلَّا هُوَ إِلَيْهِ الْمَصِيرُ

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Ha Mim (1). Tənzilul-kitabi minƏllahil-Əzizil-Əlim (2). Ğafirz-zənbi və qabilt-təvbi şədidil-iqabi zit-təvl, la ilahə illa huvə və iləyhil-məsir (3).

Tərcüməsi: Mərhəmətli, rəhmli Allahın adı ilə! Ha, Mim! (1). Kitabın (“Qur'an”ın) nazil edilməsi yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahdandır (2). Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (Allahdandır)! Ondan başqa heç bir tanrı yoxdur. Axır dönüş də Onadır! (3).¹

Ən əzəmətli ayə

Ubəyy ibn Kəb deyir:

-Allahın Rəsulu (s) məndən soruşdu:

“Ey Əba-Munzər! Allah-təalanın kitabının ən əzəmətli ayəsi hansıdır?” Dedim ki,

“Ayətul-kürsü”. Həzrət əlini sinəmə vurub buyurdu:

“Öyrəndiyin elmlər sənə kömək olsun! And olsun Ona ki, Məhəmmədin canı onun əlindədir (yəni Allaha).

¹ “Biharul-ənvar”, c.89, səh.625.

Elə bil bu ayənin bir dili və iki dodağı var ki, ərşin yanında Allah-təalaya təqdis ("Ya Quddus" zikri) deyir."¹

Onun hər kəlməsinin əlli bərəkəti var

Həzrəti Əli (ə) buyurub ki, "Peyğəmbərdən (s) belə buyurduğunu eşitdim:

"Ya Əli (ə) "Quran" bütün sözlərin ağası, "Bəqərə" surəsi "Quran"ın ağası, "Ayətul-kürsü" isə "Bəqərə" surəsinin ağasıdır. Ya Əli (ə)! Bil ki, "Ayətul-kürsü"də əlli kəlmə və hər kəlmədə əlli bərəkət var."²

Namazlar arası vaxtda amanda qalar

Allahın Rəsulu (s) buyurub:

"Hər kəs vacib namazlardan sonra "Ayətul-kürsü"nü oxusa, növbəti vacib namaza qədər amanda qalar."³

Yeməyi bərəkətlənrirmək üçün

Aışədən belə rəvayət olunub: "Bir kişi Allahın Rəsulunun (s) yanına gəlib evində olan ərzağın bərəkətsizliyindən şikayət etdi. Həzrət buyurdu:

"Niyə "Ayətul-kürsü"nü oxumaqdən qəflətdəsən? "Ayətul-kürsü" hansı yemək və yavanlığa oxunsa Allah-təala o yemək və yavanlığa bərəkət verər."⁴

¹ "Məcməul-bəyan", c.2. səh.625.

² Həmin mənbə, səh.626.

³ "Əd-durrul-mənsur", c.1. səh.323.

⁴ Həmin mənbə

Çətinliklərdə köməyə çatar

Həzrət peyğəmbər (s) buyurub: “Çətinliklərdə “Ayətul-kürsü”nü və “Bəqərə” surəsinin axırıncı ayələrini (284-285-286) oxuyan şəxsin köməyinə Allah çatar.”¹

Behiştə daxil olmaq

Həzrət Məhəmməd Peyğəmbər (s) buyurdu:

-“Vacib namazlardan sonra “Ayətul-kürsü”nü oxuyan şəxsə Allah-Təala şükr edənlərin qəlb kimi qəlb, sadıqlərin əməlləri kimi əməl və peyğəmbərlərin savabı kimi savab əta edər, rəhmət əlini ona tərəf açar onun behiştə daxil olmasına heç bir şey mane olmaz və dünyasını dəyişən kimi behiştə gedər”².

Ailə qurmaq üçün

Bir şəxs Həzrət Məhəmməd peyğəmbərə (s) dedi:

“Ailə qurmaq üçün imkanım yoxdur”. Həzrət peyğəmbər (s) soruşdu:

“Ayətul-kürsü”nü bilirsənmi?” Həmin şəxs “Bilirəm” - dedi.

Peyğəmbər (s) buyurdu:

“Quran”ın dörddə biri sənin ixtiyarındadır. Get ailə qur.”³

¹ Həmin mənbə, səh.325.

² Həmin mənbə, səh.323.

³ Həmin mənbə.

Səfər gecəsi “Ayətul-kürsü”nü oxumaq

İmam Sadiq (ə) buyurub:

“Ayətul-kürsü”nü hər səfər gecəsi oxuyan şəxs yanında olanlarla birgə salamat qalar. Səfərdə isə bu zikri deməsi yaxşıdır.”

*Ərabcəsi:*¹

اللَّهُمَّ اجْعِلْ مَسِيرِيَ عَبْرًا وَ صُمْتَى تَفْكِرًا وَ كَلَامِيْ نُكْرًا

Oxunuşu: Əllahumməc`əl məsiri ibəra, və sumti təfəkkura, və kəlami zikra.

Tərcüməsi: İllahi, mənim yolumu ibrətli, sükutumu təfəkkür və danışığımı zikr qərar ver!

Yatarkən “Ayətul-kürsü”nü oxumaq

Həzrət Peyğəmbər (s) buyurub:

“Yatarkən “Ayətul-kürsü”nü oxuyan şəxsi sübhə qədər bir mələk qoruyar”².

İflic, əsməcə və bədnəzərdən uzaqlaşdırar

İmam Rıza (ə) buyurub:

“Gecə yatarkən “Ayətul-kürsü”nü oxuyan şəxs, iflic və əsməcə xəstəliyindən qorxmasın. Onu vacib namazdan sonra oxuyan şəxsə bədnəzər zərər yetirə bilməz”.³

Oğrunun yolu itirməsinin hekayəsi

Əbu Bəkr ibn Nuh atasından belə nəql edir:

¹ “Məkarimul-əxlaq”, səh.254.

² “Minhasus-sadiqin”, c.2. səh.94.

³ “Dəəvat”, səh.217, “İdətud-dai”, səh.293.

-Mənim Nəhravandan olan dostlarımdan biri mənə belə bir əhvalat danışdı”:

“Mən adət etmişdim ki, hər gecə mağazadan çıxanda “Ayətul-kürsü”nü oxuyub ora üfürürdüm. Bir gecə mağazanın qapısını bağladım, amma “Ayətul-kürsü”nü oxumaq yadımdan çıxdı. Yatarkən oxumadığım yadıma düşdü, elə oradan “Ayətul-kürsü”nü oxuyub mağazaya tərəf üfürdüm.

Səhər açılanda gedib gördüm ki, mağazanın qapısı açıqdır, oradakı bütün mallar yığışdırılıb bir tərəfə qoyulub. Orda bir kişi də var idi. Ondan soruştum:

“Sən kimsən? Burda nə edirsən? Qışqırmaq istəyirdim ki, kişi dedi:

“Sakit ol! Heç nə götürməmişəm, hər şey buradadır. Mənim başıma gələnlərə qulaq as”. Dedim ki, “danış”. Dedi:

“Dünən gecə gəlib mağazanın ağızını açdım və bütün malları yığışdırıldım. İşlərimi qurtarandan sonra, istədim çölə çıxm qapını tapmadım. Yükləri yerə qoydum, bu dəfə qapını tapdım, istədim malları da götürüm yenə çıxış yolunu tapmadım. Təzədən malları yerə qoydum, yenə yolu tapdım. Malları götürən kimi yenə yolu itirdim.

Bütün gecəni belə əcaib vəziyyətlə başa vurdum. Sonra sən gəldin. İndi əgər məsləhət bilirsənsə, məni bağışla ki, məndə tövbə etmişəm. Daha oğurluq

etməyəcəyəm. Allah-təalaya bu lütfünə görə şükür edəcəyəm.”¹

Yol kəsənlər

“Ənvar” kitabının müəllifi yazır:

“Bir dəfə səfərdə yolu itirdik. Oğru və yol kəsənlər bizə hücum etdilər. Mən “Ayətul-kürsü”nü oxumağa başladım. Onlar bizə çatarkən gördüm ki, məşvərət edirlər. Gəlib bizimlə salamlaşış kef-əhvalımızı soruşdular. Bizim yolu itirməyimizi bildikdə bir şəxs göndərdilər ki, bizə bələdçilik edib, yol göstərsin.”²

Düşmənin məhv olması və dostun məhbəbbəti

Rəvayət olunub ki, kim düşmənin həlak olmasını istəyirsə, yeddi gün dan yeri sökülməmişdən qabaq, heç kəslə danışmamış üzü qibləyə dayanıb, on bir dəfə “Ayətul-kürsü”nü iki mim hərfinin arasında *يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِ* düşmənin məhv olması niyyətini yada salmaqla oxusa o düşmən həlak olar. Amma əgər iki əyni hərfinin arasında *يَسْفَعُ عَنْهُ* bir şəxsin məhbəbbətinin qəsd etsə o şəxş onunla dost olar. Bu əməl təcrübə olunmuşdur (Bu şərtlə ki, onun istəyi halal olsun).”³

¹ “Ayətəl-kürsinin siması”, səh.50, “Ruhul-sinan” təfsirindən nəql olunub.

² Həmin mənbə, səh.52. “Ləaliyul-əxbar” kitabından nəql olunub.

³ “Minhasul-arifin”, səh.509.

İKİNCİ HİSSƏ

İMAM ZAMAN (Ə) ƏRİZƏ VƏ MƏKTUB YAZMAQ

Çox təsirli təvəssül və kömək istəmə növlərindən biri də əziz ağamız həzrət Məhdi Sahibəz-zaman (ə) ərizə yazmaqdır. Bu işin doğrudan da çox qəribə təsirləri olmuşdur. Çünkü rəvayətlərdə qeyd olunduğu kimi, ağamız Imam Zaman (ə) öz dostlarına qarşı çox mehriban və mərhəmətlidir..

İMAM ZAMANA (Ə) ƏRİZƏ

Aşağıda qeyd edəcəyimiz ərəbcə mətni bir kağıza yazıb məsum imamların (ə) hər hansı birinin zərihinə atın. Bu ərizə İmam Zamanın (ə) mübarək məhzərinə yetişəcək və ərizə yazanın hacətlərini o həzrət şəxsən yerinə yetirəcəkdir. Kağızda belə yazın:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

كَبَّثْ يَا مَوْلَايِ صَلَوَاتُ اللَّهِ عَلَيْكَ مُسْتَغْفِيَّا، وَشَكَوْثُ مَا نَزَّلَ بِي
مُسْتَجِيرًا بِاللَّهِ عَرَوْجَلَ، ثُمَّ بَكَ مِنْ أَمْرٍ فَدَهْمَنِي، وَأَسْقَلَ قَبَّيِ، وَأَطَالَ
فَغْرِيِ، وَسَلَبَنِي بَعْضَ لُبَيِ، وَغَيْرَ خَطِيرِ نَعْمَةُ اللَّهِ عَنْدِي، أَسْلَمَنِي عَنْ
خَلْيُ وَرُودِهِ الْخَلِيلِ، وَتَبَرَّا مِنِي عَنْ دَرَائِي اقْبَالَهُ إِلَيَّ الْحَمِيمِ، وَعَجَزْتُ
عَنْ دَفَاعِهِ حِيلَتِي، وَخَانَتِي فِي تَحْمُلِهِ صَبْرِي وَفُوتِي. فَلَجَاثَ فِيهِ إِلَيْكَ،
وَتَوَكَّثَ فِي الْمُسَلَّةِ لَهُ جَلَ شَاؤَهُ عَلَيْهِ وَعَلَيْكَ فِي دَفَاعِهِ عَنِي، عَلِمَّا
بِمَكَانِكَ مِنَ اللَّهِ رَبِّ الْعَالَمِينَ، وَلِي التَّدْبِيرَ وَمَالِكَ الْأَمْوَرَ، وَإِنْتَ بِكَ فِي
الْمُسَارِعَةِ فِي الشَّفَاعَةِ إِلَيْهِ جَلَ شَاؤَهُ فِي أَمْرِي، مُنِيقَنَا لِاجْبَاتِهِ تَبَارَكَ
وَتَعَالَى إِيَّاكَ بِاعْطَائِي سُولِي. وَأَنْتَ يَا مَوْلَايِ جَدِيرٌ بِتَحْقِيقِ ظَنِّي،
وَتَصْدِيقِ أَمْلِي فِيكَ، فِي أَمْرٍ كَذَا وَكَذَا

(“Kəza və kəza” kəlmələrinin yerinə öz hacətlərini yazırsan.)

**فِيمَا لَا طَاقَةَ لِي بِحَمْلِهِ، وَلَا صَبَرَ لِي عَلَيْهِ، وَإِنْ كُنْتُ مُسْتَحْقًا لَهُ
وَلَا يُضْعِفَهُ بِقَبِيحِ أَفْعَالِي، وَتَغْرِيَطِي فِي الْوَاجِبَاتِ الَّتِي لَهُ عَزَّ وَجَلَّ
فَأَعْذُنِي يَا مَوْلَايِ صَلَواتُ اللَّهِ عَلَيْكَ عِنْدَ الْهَفْ، وَقَدْمَ الْمَسْلَةِ اللَّهِ عَزَّ وَجَلَّ
فِي أَمْرِي، قَبْلَ حُلُولِ التَّنَفُّ، وَشَمَائِتَةِ الْأَعْدَاءِ، فَبِكَ بُسْطَتِ النِّعْمَةُ عَلَيَّ
وَاسْأَلُ اللَّهَ جَلَّ جَلَلَهُ لِي نَصْرًا عَزِيزًا، وَفُؤَادًا قَرِيبًا، فِيهِ يَلْوُغُ الْأَمَالُ،
وَخَيْرُ الْمَبَادِيِّ، وَخَوَاتِيمِ الْأَعْمَالِ، وَالْأَمْنُ مِنَ الْمَخَافَفِ كُلُّهَا فِي كُلِّ حَالٍ،
إِنَّهُ جَلَّ شَاءَهُ لِمَا يَشَاءُ فَعَلَّ، وَهُوَ حَسْبِي وَنَعْمَ الْوَكِيلُ فِي الْمُبْدِئِ
وَالْمَأْلَى.**

(Əgər imamların zərihinə apara bilməsəniz) bu kağızı qatlayıb təmiz torpaqdan palçıq düzəldin və məktubu palçığın arasına qoyub çaya, arxa, çeşməyə (yaxud da dərin quyuya) atın. Sonra çayın, arxin, çeşmənin (və ya quyunun) başında dayanıb İmam Zamanın (ə) naiblərindən birini – ya Osman ibni Səid Əmrini, ya Məhəmməd ibni Osmani, ya Hüseyn ibni Ruhu və ya Əli ibni Məhəmməd Səmurini (Allah on-lara rəhmət eləsin!) səsləyib de:

**يَا فُلَانَ بْنَ فُلَانَ سَلَامٌ عَلَيْكَ، أَشْهُدُ أَنَّ وَفَاتَكَ فِي سَبِيلِ اللَّهِ، وَأَنَّكَ حَيٌّ
عِنْدَ اللَّهِ مَرْزُوقٌ، وَقَدْ خَاطَبْتُكَ فِي حَيَاتِكَ الَّتِي لَكَ عِنْدَ اللَّهِ جَلَّ وَعَزَّ، وَهَذِهِ
رُقْعَتِي وَحَاجَتِي إِلَيْ مَوْلَانَا صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ، فَسَلَّمَهَا إِلَيْهِ، فَأَنْتَ النِّقَةُ
الْأَمِينُ.**

İnşallah ki, ərizə yazarın hacətləri qəbul olunar.¹

XƏSTƏLİKLƏRDƏN ŞƏFA TAPMAQ ÜÇÜN İMAM ZAMANDAN (Ə) NƏQL OLUNAN DUA

Mərhüm Mühəddis Nuri buyurur: Şeyx Kəfərəmi (rəhmətullahi əleyh) “Əl-bələdul-əmin” kitabında İmam Məhdi ॥-dan belə nəql edir:

¹ “Səhifeyi Məhdiiyyənin müntəxəbatı”ndan nəqlən: “Əl-Misbah”, səh.531, “Əl-bələdul-əmin”, səh.227, “Minhacul-arifin”, səh.448.

Əgər xəstə olsanız, bu duanı təzə bir qabda İmam Hüseynin (ə) türbəti ilə yazıb sonra yuyun və suyunu için, bu zaman xəstəlikdən şəfa tapacaqsınız:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
بِسْمِ اللَّهِ دَوَاءُ، وَالْحَمْدُ لِلَّهِ شَفَاءُ، وَلَا إِلَهَ إِلَّا اللَّهُ كَفَاءُ، هُوَ الشَّافِي
شَفَاءُ، وَهُوَ الْكَافِي كَفَاءُ، إِذْهَبْ الْبَأْسَ بِرَبِّ النَّاسِ، شَفَاءُ لَا يُغَادِرُ سُقُمٌ،
وَصَلَّى اللَّهُ عَلَى مُحَمَّدٍ وَآلِهِ النُّجَابَاءِ¹.

ÇƏTİNLİKLƏRİN ARADAN QALXMASI ÜÇÜN İMAM ZAMANDAN (Ə) NƏQL OLUNAN BİR DUA

Bu şerif dua çətinliklərin həll olunması üçündür və İmam Zamandan (ə) nəql olunmuşdur:

يَا مَنْ إِذَا تَضَايَقَتِ الْأُمُورُ فَتَحَ لَنَا بَابًا لَمْ تَدْهَبْ إِلَيْهِ الْأُوهَامُ، فَصَلَّى
عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، وَاقْتَحْ لَا مُورِي الْمُتَضَايَقَةَ بَابًا لَمْ يَدْهَبْ إِلَيْهِ
وَهُمْ يَا أَرْحَمُ الرَّاحِمِينَ.²

“Töhfətur-Rəzəviyyə” kitabında mərhum Əllamə Seyyid Həsəndən (mərhum Ayətullah Seyyid Əli Ağə Şirazinin oğludur) nəql olunur ki, bu dua həzrət İmam Zamandan (ə) varid olmuşdur.

Bu dua gündəlik namazlardan sonra və başqa vaxtlarda mühüm hacətlərə çatmaq üçün oxunur:

يَا مَنْ إِذَا تَضَايَقَتِ الْأُمُورُ فَتَحَ لَهَا بَابًا لَمْ تَدْهَبْ إِلَيْهِ الْأُوهَامُ، صَلَّى
عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، وَاقْتَحْ لَا مُورِي الْمُتَضَايَقَةَ بَابًا لَمْ يَدْهَبْ إِلَيْهِ
وَهُمْ يَا أَرْحَمُ الرَّاحِمِينَ.³

¹ Yenə oradan: “Sənnətul-mə’va”, səh.226, “Darus-səlam”, 1-ci cild, səh.288.

² Yenə oradan: “Qisəsul-ərnbiya”, səh.363.

³ “Səhifeyi Məhdiiyyənin müntəxəbatı”ndan nəqlən: “Ət-töhfətur-Rəzəviyyə”, səh.114.

HACƏTLƏRİN YERİNƏ YETİRİLMƏSİ ÜÇÜN İMAM ZAMANDAN (Ə) NƏQL OLUNAN BİR DUA

“Əl-kəlimut-təyyib” kitabında (səh.14) deyilir: Bu əzəmətli dua İmam Zamandan (ə) nəql olunmuşdur. Hər hansı bir şeyi itirən və ya mühüm bir hacəti olanlar bu duanı oxusunlar:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
أَنْتَ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا أَنْتَ، مُبْدِئُ الْخَلْقِ وَمُعِيدُهُمْ، وَأَنْتَ اللَّهُ
الَّذِي لَا إِلَهَ إِلَّا أَنْتَ، مُدَبِّرُ الْأُمُورِ، وَبَاعِثُ مَنْ فِي الْقُبُورِ، وَأَنْتَ اللَّهُ
الَّذِي لَا إِلَهَ إِلَّا أَنْتَ الْقَابِضُ الْبَاسِطُ، وَأَنْتَ اللَّهُ الَّذِي لَا إِلَهَ إِلَّا أَنْتَ،
وَارِثُ الْأَرْضِ وَمَنْ عَلَيْهَا! اسْتَأْنِكَ بِاسْمِكَ الَّذِي إِذَا دُعِيْتَ بِهِ أَجْبَتْ،
وَإِذَا سُئِلْتَ بِهِ أَعْطَيْتَ، وَاسْتَأْنِكَ بِحَقِّ مُحَمَّدٍ وَأَهْلِ بَيْتِهِ، وَبِحَقِّهِمْ
الَّذِي أَوْجَبْتَهُ عَلَيَّ نَفْسِكَ أَنْ تُصْلِيَ عَلَيْ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، وَأَنْ
تَقْضِيَ لِي حَاجَتِي، السَّاعَةَ السَّاعَةَ.
يَا سَيِّدَاهُ، يَا مَوْلَاهُ، يَا غَيْاثَاهُ، اسْتَأْنِكَ بِكُلِّ اسْمٍ سَمِيَّتُهُ بِهِ نَفْسَكَ،
وَاسْتَأْشِرْتَ بِهِ فِي عِلْمِ الْغَيْبِ عَنْكَ أَنْ تُصْلِيَ عَلَيْ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ،
وَأَنْ تُعَجلَ خَلَاصَنَا مِنْ هَذِهِ الشَّدَّدَةِ يَا مُقْبَلَ الْقُلُوبِ وَالْأَبْصَارِ، يَا
سَمِيعَ الدُّعَاءِ، إِنَّكَ عَلَيْ كُلِّ شَيْءٍ قَدِيرٌ، بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ.

ƏHD DUASI

İmam Sadiq (ə) buyurub ki, hər kəs bu duanı 40 sübh oxusa, İmam Zamanın (ə) köməkçilərindən olar. Əgər o həzrətin zühurundan qabaq ölsə həzrət zühur edən vaxt Allah taala onu qəbirdən dirildər ki, onun hüzurunda olsun. Allah-taala bu duanın hər kəlməsini oxuyan şəxsə min savab yazar, min günahını bağışlayar.

اللَّهُمَّ رَبَّ النُّورِ الْعَظِيمِ وَرَبَّ الْكُرْسِيِّ الرَّفِيعِ وَرَبَّ الْجَنَانِ
وَمُنْزَلِ التَّوْرِيَةِ وَالْأَنْجِيلِ وَالزَّبُورِ وَرَبَّ الظَّلَلِ وَالْحَرُورِ وَمُنْزَلِ الْقُرْآنِ
الْعَظِيمِ وَرَبَّ الْمَلَائِكَةِ الْمُقْرَبِينَ وَالْأَنْبِيَاءِ وَالْمُرْسَلِينَ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ
بِوْجُوهِكَ الْكَرِيمِ وَبِنُورِ وَجْهِكَ الْمُنْبِيرِ وَمُكْثَ الْقَدِيمِ يَا حَمِيَّ يَا فَيُومُ اسْأَلَكَ
بِاسْمِكَ الَّذِي أَشْرَقْتَ بِهِ السَّمَاوَاتِ وَالْأَرْضَوْنَ وَبِاسْمِكَ الَّذِي يَصْلَحُ بِهِ
الْأَوْلَوْنَ وَالْآخِرُونَ يَا حَمِيَّ قَبْلَ كُلِّ حَيٍّ وَيَا حَمِيَّ بَعْدَ كُلِّ حَيٍّ وَيَا حَمِيَّ حِينَ
الْأَحَيِّ يَا مُحْيِي الْمَوْتَىٰ وَمُمْيِتِ الْأَحْيَاءِ يَا حَمِيَّ لَا إِلَهَ إِلَّا أَنْتَ
اللَّهُمَّ هُمْ يَلْعَبُونَ مَوْلَانَا الْإِمَامَ الْهَادِيَ الْمُهَدِّيَ الْقَانِمَ بِأَمْرِكَ صَلَواتُ اللهِ
عَلَيْهِ وَعَلَى آبَائِهِ الطَّاهِرِينَ عَنْ جَمِيعِ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ فِي مَشَارِقِ
الْأَرْضِ وَمَغَارِبِهَا سَهْلَهَا وَجَبَلَهَا وَبَرَّهَا وَبَحْرَهَا وَعَنِّي وَعَنِّي وَالَّذِي مِنْ
الصَّلَوَاتِ زَنَةُ عَرْشِ اللهِ وَمَدَادُ كَلْمَاتِهِ وَمَا أَحْصَاهُ عِلْمُهُ وَاحْاطَ بِهِ كِتَابُهُ
اللَّهُمَّ إِنِّي أَحَدُكَ لَهُ فِي صَبِيحةٍ يَوْمِي هَذَا وَمَا عَشْتُ مِنْ آيَامِي عَهْدًا
وَعَهْدًا وَبَيْعَةً لَهُ فِي عَنْقِي لَا أَحُولُ عَنْهَا وَلَا أَرُوْلُ أَبَدًا اللَّهُمَّ اجْعَلْنِي مِنْ
اَنْصَارِهِ وَاعْوَانِهِ وَالدَّارِيَّ أَبِينَ عَنْهُ وَالْمَسَارِعِينَ إِلَيْهِ فِي قَضَاءِ حَوَانِجِهِ
وَالْمُمْتَنِينَ لَا وَأْمِرْهِ وَالْمُحَمَّمِينَ عَنْهُ وَالسَّابِقِينَ إِلَيْهِ اِرْادَتِهِ وَالْمُسْتَشْهَدِينَ
بَيْنَ يَدِيهِ. اللَّهُمَّ إِنْ حَالَ بَيْنِي وَبَيْنَهُ الْمَوْتُ الَّذِي جَعَلَتْهُ عَلَى عِبَادِكَ حَتَّمًا
مَقْضِيًّا فَأَخْرُجْنِي مِنْ قَبْرِي مُوتَرَّا كَفَنِي شَاهِرًا سَيْفِي مُجَرَّدًا قَنَاتِي مُلْبِيًّا
دُعْوَةِ الدَّاعِيِّ فِي الْحَاضِرِ وَالْبَلَادِ اللَّهُمَّ ارْنِي الْطَّلْعَةَ الرَّشِيدَةَ وَالْغَرَّةَ
الْحَمِيدَةَ وَأَكْحُنْ نَاظِرِي بِنَظَرِهِ مَنِي إِلَيْهِ وَعَجِلْ فَرْجَهُ وَسَهْلْ مَحْرَجَهُ
وَأَوْسِعْ مَنْهَجَهُ وَاسْكُنْ بِي مَحْجَتَهُ وَانْذِدْ أَمْرَهُ وَانْشِدْ أَزْرَهُ وَاعْمَرْ اللَّهُمَّ بِهِ
بِلَادَكَ وَأَحْيِ بِهِ عِبَادَكَ فَإِنَّكَ قُلْتَ وَقَوْلُكَ الْحَقُّ (ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ
وَالْبَحْرِ بِمَا كَسَبْتَ أَيْدِي النَّاسِ) فَاظْهِرْ اللَّهُمَّ لَنَا وَلِيْكَ وَابْنَ بَنِيْكَ
الْمُسَمَّى بِاسْمِ رَسُولِكَ حَتَّى لا يَظْفَرْ بِشَئِيْعِ مِنَ الْبَاطِلِ إِلَّا مَرْقَهُ وَيُحقِّقَ
الْحَقُّ وَيُحَقِّقَهُ اللَّهُمَّ مَفْرَعًا لِمَظْلُومِ عِبَادِكَ وَنَاصِرًا لِمَنْ لَا يَجِدُ لَهُ

ناصراً غيركَ وَمُجَدِّداً لِمَا عُطِّلَ مِنْ أَحْكَامٍ كَتَابِكَ وَ مُشَيَّداً لِمَا وَرَدَ مِنْ أَعْلَامِ دِينِكَ وَ سُنَّ نَبِيِّكَ صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَاجْعَلْهُ اللَّهُمَّ مِنْ حَصَنْتَهِ مِنْ بَأْسِ الْمُعْدَنِينَ. اللَّهُمَّ وَسُرْ نَبِيِّكَ مُحَمَّداً صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ بِرُؤْيَتِهِ وَمَنْ تَبَعَهُ عَلَيَّ دَعْوَتِهِ وَارْحَمْ اسْتِكَانَتِنَا بَعْدَهُ اللَّهُمَّ اكْثِفْ هَذِهِ الْعَمَّةَ عَنْ هَذِهِ الْأَمَّةِ بِحُضُورِهِ وَعَجْلَنِنَا ظُهُورَهُ (اَنَّهُمْ يَرَوْنَهُ بَعِيداً وَنَرَاهُ قَرِيباً) (سُرِّنَا اُجْ تَفْعِهُ النَّسِيْنِ سَاعَيْ بُوْدُونَا وَوَرَوْبُ هُنْ تَفْعِهُ سَنْدَهُ بُوْ سُورْلَرِيْ دِه) العَجَلُ الْعَجَلُ يَا مَوْلَايِ يَا صَاحِبِ الزَّمَانِ الْعَجَلُ الْعَجَلُ يَا مَوْلَايِ يَا صَاحِبِ الزَّمَانِ.

OXUNUŞU:

Bismillahir-rəhmanir-rəhim

Əllahummə Rəbbən-nuril-əzim, və Rəbbəl-kursiyyir-rəfi` , və Rəbbəl-bəhril-məscur, və munzilət-tovrati vəl-incili vəz-zəbur, və Rəbbəz-zilli vəl-hərur, və munziləl-Quranil-əzim, və Rəbbəl-məlaikətil-muqərrəbin, vəl-ənbiyai vəl-mursəlin. Allahummə inni əs`əlukə bi-vəchikəl-kərim, və binuri vəchikəl-munir, və mulkikəl-qədim, ya Həyyu ya Qəyyum, əs`əlukə bismikəl-ləzi əş-rəqət bihis-səmavatu vəl-ərəzun, və bismikəl-ləzi yəslə-hu bihil-əvvəlunə vəl-axirun, ya həyyən qəblə kulli həyy, və ya həyyən bə`də kulli həyy, və ya həyyən hinə la həyy, ya muhyiyəl-movta və mumitəl-əhya, ya həyyu la ilahə illa ənt. Allahummə bəlliğ movlanəl-imaməl-Hadiyəl-Məhdiiyyəl-Qaimə bi əmrlik, sələvatullahi ələyhi və əla abaihit-tahirin, ən cəmiil-mu`mininə vəl-mu`minat, fi məşariqlərzi və məğaribiha, səhliha və cəbəliha və bərriha və bəhriha və ənni və ən validəyyə minəs-sələvati zinətə ərşıllah, və midadə kəlimatihi və ma əhsahu ilmuh, və əhatə bihi kitabuh. Allahummə inni ucəddidu ləhu fi səbihəti yovmi haza və ma iştü min əyyami əhdən və əqdən və bəy`ətən ləhu fi unuqi, la əhulu ənha və la əzulu əbəda. Allahumməcə`lni min

ənsarihi və ə`vanih, vəz-zabbinə ənhu vəl-musariinə iləyhi fi qəzai həvaicih, vəl-mumtəsilinə li əvamirih, vəl-muhaminə ənh, vəs-sabiqinə ila iradətih, vəl-mustəş-hədinə bəynə yədəyh. Allahummə in halə bəyni və bəynəhul-movtul-ləzi cəltəhu əla ibadikə hətmən məq-ziyə, fəəxricni min qəbri mu'təzirən kəfəni, şahirən səyfi, mucərridən qənatı, muləbbiyən də`vətəd-dai` fil-haziri vəl-badi. Əllahummə ərinit-təl-ətər-rəşidətə vəl-ğurrətəl-həmidəh, vəkhul naziri bi nəzrətin minni iləyh, və əccil fərəcəhu və səhhil məxrəcəh, və ovsi` mən-həcəhu vəsluk bi məhəccətəh, və ənfiz əmrəhu vəşdud əzrəh, və`murillahummə bihi biladəkə və əhyi bihi ibadək, fə innəkə qultə və qovlukəl-həqq: "zəhərəl-fəsadu fil-bərri vəl-bəhri bima kəsəbat əydi-nas" fəəzhirillahummə ləna vəliyyəkə vəbnə binti Nəbiyyik, əl-musəmma bismi Rəsulikə hətta la yəzfərə bişəy'in minəl-batili illa məzzəqəhu və yuhiqqəl-həqqə və yuhəqqiqəh, vəc`əl-hullahummə məfzəən liməzlumi ibadik, və nasirən limən la yəcidu ləhu nasirən əyvrək, və mucəddidən lima uttilə min əhkami kitabik, və müşəyyidən lima vərədə min ə`لامي dinikə və sunəni Nəbiyyik, səlləllahu ələyhi və alih, vəc`əlhullahummə mimmən həssəntəhu min bə`sil-mu'tədin. Əllahummə və surrə Nəbiyyəkə Muhəmmədən səlləllahu ələyhi və alih, bi ru'yətihi və mən təbiəhu əla də`vətih, vərhəmistikanətəna bə`dəh. Əllahumməkşif hazihil-ğummətə ən hazihil-umməti bi huzurih, və əccil ləna zuhurəh, "innəhum yərovnəhu bəidən və nərəhu qəribə", birəhmətikə ya ərhəmər-rahimin. (Sonra 3 dəfə əlini sağ buduna vurub hər dəfəsində bu sözləri de:) Əl-əcəl, əl-əcəl, ya movlayə, ya Sahibəz-zəman. Əl-əcəl, əl-əcəl ya movlayə, ya Sahi-

bəzzaman, Əl-əcəl, əl-əcəl ya movlayə, ya Sahibəz-zaman!"

TƏRCÜMƏSI

İlahi, ey əzəmətli nurun Rəbbi, ey uca kürsünün Rəbbi, ey təlatümlü dəryanın Rəbbi, ey Tövrati, İncili və Zəburu nazil edən, ey sərin kölgəliyin və yandırıcı küləyin Rəbbi, ey əzəmətli Quranı nazil edən, ey müqərrəb mələklərin, mürsəllərin və peyğəmbərlərin Rəbbi! İlahi, Səndən istəyir və Səni and verirəm Öz kəramətli vəchinə, Öz nurlu vəchinin nuruna, əzəli mülkünə (səltənətinə), ey Həyy, ey Qəyyum. Səni and verirəm o adına ki, asimanlar və yerlər onun səbəbi ilə işiqlanmışdır; and verirəm o adına ki, onun səbəbi ilə əvvəldəkilər və axırdakılar islah olar. Ey hər bir diridən öncə diri olan, ey hər bir diridən sonra diri qalan, ey heç bir diri olmayan vaxt diri olan, ey ölüləri dirildən, ey diriləri öldürən, ey diri, ey o kəs ki, Səndən başqa bir tanrı yoxdur. İlahi, mövlamiza, bizi hidayət edən, özü də hidayət olunmuş, Sənin əmrinlə (haqq-ədalətin) bərqərar olması üçün qiyam edən imama, (Sənin salavatın ona və onun məsum ata-babalarına olsun!) yer üzünün şərq və qərbində, səhra və dağlarında, quruda və dəni-zində olan bütün mömin kişi və qadınlar tərəfindən Allah ərşinin vəzni, kəlmələrinin qədəri, elmini saydıığı kitabının əhatə etdiyi qədər salavat göndər. İlahi, bu günün sübhündə, yaşadığım günlərdə onunla bağladığım əhdi, boynumda olan beyətini təzələyirəm və heç vaxt o beyətdən əl çəkmərəm. İlahi, məni o Həzrətin köməkçilərindən, onu müdafiə edənlərdən, ona lazıim olan köməklərə tələsənlərdən, əmrlərini yerinə yetirənlərdən, onu himayə edənlərdən, onun

istəklərinə doğru öndə olanlardan və onun gözü önündə şəhid olanlardan qərar ver. İlahi, əgər ölüm hökmü – bəndələrin üçün labüd və qaçılmaz qərar verdiyin hökm – mənimlə o Həzrətin arasında ayrılıq salsa, məni (imamın zühurunda) kəfən geydiyim, qılincımı siyirib nizəmi ələ aldığım, kənd və şəhərlərdə (qiyyama) dəvət edən carçının də`vətinə ləbbeyk (“qəbul etdim”) deyən halda qəbirimdən çıxart. İlahi, rəşid (parlaq) sima (haqq və düz yola hidayət edən) nuru, bəyənilmiş gözəl alnı mənə göstər, ona nəzər etməklə görmə şəfa ver! Onun fərəcini sür`ətləndir, zühurunu asanlaşdır, yolunu genişləndir, məni onun yolu ilə apar, əmrini nüfuzlu et, arxasını möhkəmlət. İlahi, onun səbəbi ilə bizim ölkələri abadlaşdırıb bəndələrinin (mənəviyyatını) dirilt. Çünkü Sən buyurmusan və Sözün də haqqıdır: “*Fəsad quruda və dəryada, camaatin kəsb etdikləri pis əməllərə görə zahir oldu.*” İlahi, bizim üçün Öz vəlini – Sənin Rəsulunun adı ilə eyni adda olan, Rəsulunun qızının oğlunu zahir et ki, batıldən bir şey qalmasın və Həzrət onu tar-mar etsin, haqqı bərqərar edib möhkəmlətsin. İlahi, onu məzлum bəndələrin üçün sığınacaq, Səndən başqa bir köməkçi tapmayanlar üçün bir köməkçi, Kitabının icra olunmayan qanunlarını yeniləşdirən, Sənin dininin, Rəsulunun (s) sünnələrindən gəlib çatan hökmlərini dirçəldən qərar ver. İlahi, onu, zalimlərin törədə biləcəyi təhlükələrdən amanda saxla. İlahi, onun görünməsi və ona dəvətində tabe olanların vasitəsilə Öz peygəmbərin Mühəmmədi (s)-i sevindir, ondan sonra bizim çarəsizliyimizə rəhm et! Onun zühur edib hazır olması ilə bu ümmətin müşkül və giriftarçılıqlarını aradan qaldır, bizim üçün

onun zühurunu tezleşdir. “*Həqiqətən onlar bunu (zühuru)
uzaq, biz isə yaxın görürük.*” Səni and verirəm Öz
rəhmətinə, ey rəhm edənlərin ən rəhimlisi! Tələs, tələs,
ey Mövlam, ey Sahibəzzaman!

Üçüncü Hissə

“Nadə-Əli (ə)” duası və onun xüsusiyyətləri

Haqqında mühüm təsirlər zikr olunmuş dualardan biri də mübarək “Nadə-Əli” duasıdır. Bu dua iki beytdən ibarətdir.

ناد علىاً مظهر العجائب
تجده عوناً لك في النوائب
كل هم و غم سينجي
بوليتك يا علي يا علي يا علي

Oxunuşu:

Nadə Əliyən Məzhərəl-əcaib!

Təcidhu əvnən ləkə fin-nəvaib.

Kullu həmmiñ və şəmmiñ səyəncəli,

Bivilayətikə ya Əliyyu, ya Əliyyu, ya Əliyyu!

Tərcüməsi:

Əcaibləri aşkara çıxaran Əlini (ə) çağır!

Onu sənə çətinliklərdə kömək edən görərsən!

Bütün qüssə və kədərlər çəkilib gedər,

Sənin vilayətinlə, ya Əli (ə), ya Əli (ə), ya Əli (ə)!

Biz onun təsir bağışlaması və bərəkətləri haqqında olan məlumatları “Min bir xətm” kitabından istifadə edərək burada veririk.

1. “Nadə Əli” (ə) duasının gündə azı yüz on dəfə oxunmasının itmiş şeyin tapılmasına və itmiş şəxsin qayıtmasında çox böyük təsiri var.

2. Bir qrup adamın ucubatından çətinliyə düşən şəxs bu duanı yeddi dəfə oxuyub onlara tərəf üfürsə, onlardan heç bir zərər görməz.
3. Düşməndən qorxan şəxs onu iyirmi yeddi dəfə oxusa, onları pərakəndə salib məğlubiyyət uğradar
4. Mühüm çətinliklərin həlli üçün min dəfə oxumaq lazımdır.
5. Əgər bir şəxs sənə qarşı qəzəblənib, buna görə onu yetmiş bir dəfə oxu və üç dəfə də oxuyub şəxsin üzünə üfür.
6. Əgər rəsmi dairə işçisi üçün oxusa, onun yanında sözü keçər.
7. Cümə gününün əvvəlində on iki dəfə oxuyan şəxsin sözü keçərli olar.
8. Böhtana düşmüş şəxs onu dəf etmək üçün səhər və axşam qırx dəfə oxumaq lazımdır.
9. Var-dövlətli olmaq üçün, hər gün səhər on iki dəfə oxumaq lazımdır.
10. Var-dövlətin artması üçün hər gün otuz bir dəfə oxumaq lazımdır.
11. Düşmənlərə qələbə calmaq üçün, hər gün on yeddi dəfə oxumaq lazımdır.
12. Pis niyyətli şəxslərin ağızını bağlamaq üçün on yeddi dəfə oxumaq lazımdır.
13. Mühüm çətinliklərdən çıxış yolu tapmaq üçün hər gün otuz dörd dəfə oxumaq lazımdır.
14. Göz ağrısı üçün, üç gün, iyirmi dəfə oxumaq lazımdır.

15. Xəzinələri ələ gətirmək və muharibələrdə qələbə əldə etmək üçün qırx dəfə oxumaq lazımdır.

16. Həzrət Məhəmməd Peyğəmbəri (səlləllahu əleyhi və alih) yuxuda görmək üçün hər gecə yeddi dəfə oxumaq lazımdır.

17. Həbsdən xilas olmaq üçün yeddi gün və hər gün on altı dəfə oxumaq lazımdır.

18. Bağlı qapıların və bəxtin açılması üçün hər gün əlli dəfə oxumaq lazımdır.

19. Sirlərin aşkarlanması və dövlətli olmaq üçün hər gün on altı dəfə oxumaq lazımdır.

20. Qətl və düşməndən amanda qalmaq üçün səkkiz gün və hər gün on səkkiz dəfə oxuyub o şəxsə tərəf üfürmək lazımdır.

21. Elm əldə etmək üçün sübh namazı vaxtı on yeddi dəfə oxumaq lazımdır.

22. Hacətin rəva olması və istəklərin padşah (rəhbər və ya yüksək rütbəli şəxslərin) yanında qəbul olması üçün altı gün müddətində hər gün yüz dəfə oxumaq lazımdır.

23. İzzətli olmaq üçün hər gün on dəfə oxumaq lazımdır.

24. İki zalimin arasında düşməncilik salmaq üçün hər gün iyirmi dəfə oxumaq lazımdır.

25. Düşmənin avara və sərgərdan olması üçün hər gün otuz dəfə oxumaq lazımdır.

26. Bir dəstənin arasındaki ixtilafı aradan qaldırmaq üçün hər gün otuz dəfə oxumaq lazımdır.

27. Düşmənlərin məğlub olması üçün gündə yüz dəfə oxumaq lazımdır.

28. Qəlbin qüvvətlənməsi üçün hər gün iyirmi beş dəfə oxumaq lazımdır.

29. Düşmənin ürəyinin yumşalması üçün altı gün hər gün yüz dəfə oxumaq lazımdır.

30. Düşmənin hiylə və tügəyanının qarşısını almaq üçün hər gün yüz dəfə oxumaq lazımdır.

Bunlardan əlavə Nadə-Əli (ə) zikrini hər gün yetmiş dəfə oxumağın hacətlərin rəva olmasında, həyatdakı çətinliklərin həll olmasında və başqa mühüm işlərdə çox böyük təsiri vardır. Bu zikr təcrübə olunmuşdur. Deyilənə görə imamlardan (ələyhim-səlam) biri onun yuxusuna gəlib, onun üzləşdiyi hadisədən qurtuluş yolunu ona açıqlayır.

Nadə-Əlinin (ə) başqa xətmi

Nadə-Əli (ə) zikrinin başqa xətmi belədir:

Sübh və axşam namazının təqibat (namazdan sonrakı dua) və salavatından sonra yüz on dəfə diqqətlə "Ya Əli" deyirsən. Sonra isə əllərini üzünlə bərabər tutub belə deyirsən.

Ərəbcəsi:

اللَّهُمَّ إِنِّي قَلَّتْ: "نَادِ عَلَيًّا مَظَاهِرَ الْعَجَائِبِ تَجْدِه عَوْنَأً لَكَ فِي النَّوَائِبِ!" فَنَادَيْتَه
لِيَظْهُرَ عَلَيِّي مِنْ عَجَائِبِ آثَارِ وَلَايَتِهِ وَغَرَائِبِ أَسْرَارِ اِمَامَتِهِ حَتَّى يَنْجُلِي كُلُّ هُمَّي
وَغَمَّيْ بِوَلَائِنَهِ يَا عَلَيِّي يَا عَلَيِّي يَا عَلَيِّي!

Oxunuşu: Əllahummə innəkə qultə: "Nadə Əliyyən Məzhərəl-əcaib təcidhu əvnən ləkə fin-nəvaib".

Fənadəytuhu liyuzhirə ələyyə min əcaibi asarı vilayətih, və əgraibi əsrari imamətih, hətta yəncəliyə kullu həmmi və əmmi bivilayətih. Ya Əliyyu ədrikni bisirri vilayətikəl-xəfiyyi vəl-cəliyy!

Tərcüməsi: İlahi! Sən demisən: "Əcaibləri aşkara çıxaran Əlini (ə) çağır! Onu sənə çətinliklərdə kömək edən görərsən!" Mən də Onu çağırdım vilayətinin təsirlərindən əcaibləri və imamətinin sirrlərindən qəribəlikləri üzə çıxarsın; mənim qüssə və kədərlərim onun vilayəti ilə çəkilib getsin. Ya Əli (ə)! Gizli və aşkar vilayətinin sırrı ilə mənim fəryadıma çat!

Sonra yenə salavat deyib hacətini istə.

Başqa bir xətm

Kim təharətli halda xəlvət yerdə on iki min dəfə bu zikri desə, hacətləri rəva olar.

Ərəbcəsi:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ . يَا قَاهِرَ الْعُدُوِّ وَ يَا وَالِيَ الْوَلَىٰ، يَا مَظْهَرَ
الْعَجَابِ، يَا مَرْتَضِيَ عَلَىٰ !

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Ya Qahirəl-əduvvi, və ya Valiyəl-vəliyyi, ya Məzhərəl-əcaib, ya Murtəzəl-Əliyyi!

Tərcüməsi: Ey düşmənləri məhv edib qələbə çalan! Ey dostlara kömək edən! Ey əcaibləri üzə çıxaran! Ey Murtəza Əli (ə)!

Başqa bir xətm

Zalimin və ya düşmənin həlak olması üçün çərşənbə günü gün çıxan vaxt qırx bir dəfəbu zikri deyib onun evnə tərəf üfürmək lazımdır.

Ərəbcəsi:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ . بِفَضْلِ بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ . بِرَبِّكَةِ
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ . يَا أَبَا الْغَيْثِ أَغْتَنْتِنَادَ عَلَيْاً مَظْهَرَ الْعَجَابِ
تَجْدَهُ عَوْنَانِ لَكَ فِي النَّوَابِ كُلَّ هُمْ وَغَمْ سِينْجَلِي بُولَيْتَكَ يَا عَلَى يَا عَلَى
يَا عَلَى!

Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Bi fəzli Bismillahir-Rəhmanir-Rəhim! Bi bərəkəti Bismillahir-Rəhmanir-Rəhim! Ya əbəl-ğəysi əğisni! Nadi Əliyyən Məzhərəl-əcaibi, təcidhu əvnən ləkə fin-nəvaib! Kullu həmmmin və əmmənin səyəncəli bivilayətikə ya Əliyyu, ya Əliyyu, ya Əliyyu!

Tərcüməsi: Mərhəmətli, rəhmlı Allahın adı ilə! Ey fəryadlara yetişən! Səni and verirəm "Bismillahir-Rəhmanir-Rəhim"-in fəzilətinə! Səni and verirəm "Bismillahir-Rəhmanir-Rəhimin"-in bərəkətinə mənim fəryadıma çat! Əcaibləri aşkara çıxaran Əlini (ə) çağır! Onu sənə çətinliklərdə kömək edən görərsən. Bütün qüssə və kədər çəkilib gedər, sənin vilayətinlə! Ya Əli! Ya Əli ! Ya Əli !

Daha bir xətm

Məqsədə çatmaq ??? üçün bir dəfəyə yüz on dəfə belə demək lazımdır:

Ərəbcəsi:

نَادِ عَلَيْاً مَظْهَرَ الْعَجَابِ
تَجْدَهُ عَوْنَانِ لَكَ فِي النَّوَابِ
كُلَّ هُمْ وَغَمْ سِينْجَلِي
بُولَيْتَكَ يَا عَلَى يَا عَلَى يَا عَلَى

Oxunuşu: Nadə Əliyyən Məzhərəl-əcaib!

Təcidhu əvnən ləkə fin-nəvaib.

Kullu həmmmin və əmmənin səyəncəli,

Bivilayətikə ya Əliyyu, ya Əliyyu, ya Əliyyu!
Tərcüməsi:
Əcaibləri aşkara çıxaran Əlini (ə) çağır!
Onu sənə çətinliklərdə kömək edən görərsən!
Bütün qüssə və kədər çəkilib gedər,
Sənin vilayətinlə, ya Əli (ə), ya Əli (ə), ya Əli (ə)!
Əgər üç gün belə xətm etsə inşallah məqsədinə çatar.

Nadə-Əli (ə) zikrinin çoxlu faydalar!

Mərhum Ayətullah Kəşmiri (rəhmətullah) belə deyirdi:
“Mən “Nadə-Əli (ə)” zikrindən çoxlu xeyirlər görmüşəm. Nəcəfdə qarşıma çıxan hər bir çətinlikdə İmam Əmirəlmöminin Əlinin (ə) hərəminə gedib bir neçə dəfə “Nadə-Əli (ə)” zikrini oxuyardım və mənim çətinliklərim həll olardı. “Nadə Əli (ə)” zikri yüz on dəfə deyilərsə daha yaxşıdır”.¹

Ayətullah Kəşmiri (rəhmətullah) belə buyurmuşdur:
“Bir gecə bizim evdə şam və xiftən namazı vaxtı qatar şəklində nur peyda oldu”. Onun səbəbi ondan soruşulduqda dedi:

“İsfəhan şəhərindən Qum şəhərinə gələrkən İmam Əmirəlmöminin Əliyə (ə) olan eşqimdən maşında “Nadə-Əli” (ə) zikrini deməyə başladım və təsiri namazda özünü bürüzə verdi”².

¹ “Ruh və reyhan”, s-94.

² “Ruh və Reyhan”, s-95.

Ədəbiyyat

1.“Kafi.”	28.“Hilyətul-muttəqin.”
2.“Əl-əman.”	29.“Fərhətul-qulub.”
3.“Təfsiru Əyyaşı.”	30.“Məkarimul-əxlaq.”
4.“Ə`lamud-din.”	31.“Musnədu Fatimə (s.ə.).”
5.“Səvabul-ə`mal.”	32.“Biharul-ənvar.”
6.“Də`əvat.”	33.“Səhifətur-Riza (ə).”
7.“Misbahu kəf`əmi.”	34.“Min bir xətm.”
8.“Ariflərin nümunəsi.”	35.“Məfatihul-cinan.”
9.“Əl-mizan.”	36.“Xisal.”
10.“Nümunə təfsiri.”	37.“Mustədrəkul-vəsail.”
11.“Misbahul- mutəhəccid.”	38.“Uyunul-əxbarur-Riza (ə).”
12.“Mişkatul-ənvar.”	39.“Daruş-şifaye Əhli- Beyt.”
13.“Fəlahus-sail.”	40.“İbn Sirinin yuxu yozumu.”
14.“Xisal.”	41.“Minhacʊs-sadiqinin xülasəsi.”
15.“Məhasin.”	
16.“Muhəcud-də`əvat.”	
17.“Mən la yəhzuruhul- fəqih.”	

18.“İrşadul-qulub.” 19.“Əmali (Səduq)” 20.“Camiul-əxbar.” 21.“Bələdul-əmin.” 22.“Tuhəful-`uqul.” 23.“Cə`fəriyyat.” 24.“Də`aimul-islam.” 25.“Qurbul-əsnad.” 26.“Fiqhur-Riza (ə).” 27.“Ruh və reyhan.” 	42.“Ayətul-kürsü”nın siması.” 43.“Məcməul-bəyan.” 44.“Əd-durrul-mənsur.” 45.“İdətud-da `ı.” 46.“Minhacus-sadiqin.” 47.“Minhacul-arifin.” 48.“Səhifeyi- Məhdiyyənin müntəxəbatı”
---	---

Mündəricat

Ön söz	3
Birinci fəsil	4
“Ayətul-kürsü”	4
“Ayətul-kürsü”nın tərcüməsi	5
Qısa açıqlama.....	6
“Ayətul-kürsü”nın əzəməti	6
İkinci fəsil.....	8
Peyğəmbərin (s) yatarkən oxuduğu dua	8
Təklikdə oxunan dua	9
Özünün, ailənin və malının amanda qalması üçün .	10
Yatan zaman	10
Qarında olan sarı su üçün	11
Məkruh günlərdə səfərə çıxmaq üçün.....	12
Hər hərfdə min bərəkət	12
İtmiş və ya qaçmış şəxsin qaytarılması üçün	13
Hafızənin gücləndirilməsi üçün	14
Şeytanın uzaqlaşması üçün	14
İki mələyin insana məmur olması	15
Müsəlman və “Ayətul-kürsü”	15
Evdən çıxan zaman	16
Kərbəlada “Ayətul-kürsü” oxumağın fəziləti.....	16

Hacət yazıklärkən oxunan dua	17
Qorxunu dəf etmək üçün.....	17
Səfərə gedərkən	19
Cinləri dəf etmək üçün	20
İsmi Ə`zəm.....	21
Yeddi səmanın qapısı açılar	21
İmam Sadıqın (ə) evində.....	22
Kasibçılığın uzaqlaşması və ruzi bolluğu üçün.....	22
Hamilə qadın üçün.....	23
Yatarkən qorxmamaq üçün	23
Qəbiristan əhlinə "Ayətul-kürsü"nü oxumaq	24
İflic xəstəliyinin qarşısını almaq üçün	25
Qüdrətli və şərafətli olmaq üçün	25
Borcun ödənilməsi və ruzi bolluğu üçün.....	25
Min dünya və min axırət şərrini dəf etmək üçün.....	26
Ata (miniyə) minərkən oxunan dua	26
Cəhənnəm odundan xilas olmaq	27
Bəla və şərlərin dəf olması üçün	28
Göz ağrısı üçün.....	28
"Quran"ın üstünlüyü.....	28
Məqamın ucalması	29
Dəstəmaz alarkən.....	29
Namazdan sonra oxunarsa	29
İşin düzəlməsi üçün	31
"Ayətul-kürsü"nü səcdədə oxumaq	33
Var-dövlətin artması üçün	34
Günlərlə müxalifət etməyin.....	34
Bütün vacib namazlardan sonra	35
Qan aldırmaq üçün	35

Bir daha vacib namazlardan sonra	35
“Ayətul-kürsü” nü yüz dəfə oxumaq.....	35
Ticarət mallarının qorunması üçün	36
Şeytanları uzaqlaşdırmaq üçün	37
Bütün bəlalardan amanda qalmaq üçün	37
Peyğəmbərlərlə cihadda iştirak	39
“Ayətul-kürsü” nün nazil olması, Şeytanın qəmgin olmasına səbəb oldu	40
Elə ki, behiştə daxil oldum	41
Yuxuda “Ayətul-kürsü” nü oxumaq	41
Oğrulardan amanda qalmaq üçün.....	42
Çətinlik və müşküllərin asan olması üçün.....	43
Borcun ödənilməsi və sultanın zülmünün qarşısını almaq	44
Neysan suyu və xəstəliklərin şəfəsi	47
Yatan zaman “Ayətul-kürsü” nün təsiri	48
Doğuşun asan olması üçün	48
Mühüm iş üçün	49
Yırtıcı və sairdən amanda qalmaq üçün.....	51
Baş ağrısı üçün.....	55
Bəd nəzər üçün	56
Təzə paltar geyinmək üçün	57
Ölüməndən başqa heç nə behiştə daxil olmağa mane olmaz	57
Uzun müddətli qızdırma üçün	57
İsmi-Ə`zəm	58
Şəri hacətlər üçün	60
Uşağın salamat olması üçün	61
Mühüm hacətlər üçün.....	61

Hafızənin gücləndirilməsi üçün	62
Ən əzəmətli əməl.....	62
“Ayətul-kürsü”nü oxuyan şəxs üçün mələklər dua edər	64
Zöhr azanından qabaq oxumaq	64
Onu oxuyan Peyğəmbərlə (s) bir cərgədə olar	66
Onu oxuyan şəxs amanda qalar	66
Ən əzəmətli ayə	67
Onun hər kəlməsinin əlli bərəkəti var	68
Namazlar arası vaxtda amanda qalar.....	68
Yeməyi bərəkətlənrirmək üçün.....	68
Çətinliklərdə köməyə çatar	69
Behiştə daxil olmaq	69
Ailə qurmaq üçün	69
Səfər gecəsi “Ayətul-kürsü”nü oxumaq.....	70
Yatarkən “Ayətul-kürsü”nü oxumaq	70
İflic, əsməcə və bədnəzərdən uzaqlaşdırar	70
Oğrunun yolu itirməsinin hekayəsi.....	70
Yol kəsənlər	72
Düşmənin məhv olması və dostun məhəbbəti	72
İKİNCİ HİSSƏ	73
İMAM ZAMAN (Ə) ƏRİZƏ VƏ MƏKTUB YAZMAQ	73
İMAM ZAMANA (Ə) ƏRİZƏ.....	73
xəstəliklərdən şəfa tapmaq üçün İmam Zamandan (ə) nəql olunan dua.....	74
Çətinliklərin aradan qalxması üçün İmam Zamandan (ə) nəql olunan bir dua	75
Hacətlərin yerinə yetirilməsi üçün İmam Zamandan (ə) nəql olunan bıṛ dua	76

“Nadə-Əli (ə)” duası və onun xüsusiyyətləri	83
Nadə-Əlinin (ə) başqa xətmi	86
Nadə-Əli (ə) zikrinin çoxlu faydalar!	89
Ədəbiyyat	90
Mündəricat	92